

Nazirlə generalın şərīkli biznesi...

SİZİN ÜÇÜN QƏZET

Hürriyyat

№37 (3235) 25 Oktyabr / 2022-ci il

Həftədə 1 dəfə çıxır

Qiyməti: 60 qəpik


ANA XƏBƏR



Şahid polkovnikin sensasiyalı səs yazısı yayıldı

İranlı "Mahmud ağa" və deputatin iş adamlı olan qohumu sakınlara zülm edir

Mənzil sahiblərinə kirayə haqqı verməmək üçün onları hazır olmayan binaya köçürürlər...



"İNTEKS" MMC tikinti şirkətinin rəhbərliyindən şikayət: "Fərid Şabanov fəhlələrin və mənim üstümə kriminal adamları saldı ki, siz kimsiniz içəri girmisiniz?!"

11

Müsahibə

Zəngəzur dəhlizindən gözlənilər nələrdir?



Rauf Ağamirzayev: "Bu, Azərbaycanın tranzit potensialını da artıracaq"

3

Layihə

"Mədəni inkişaf üçün birinci bilik səviyyəmiz olmalıdır"



Ədalət Hacıyev: "Başqasını təqiq etməkdən asan bir şey yoxdur, birinci təqiqdi özündən başlamalısan"

12

GÜNÜN NƏBZİ

Siyasət

"İranə cavab olaraq Bakıda Güney Azərbaycan mühacir hökuməti təsis edilməlidir"



Natiq Cəfərli: "Rusiya və İran regionda qalıcı və ədalətli sülhün bəqrər olmasına stəmir"

8-9

Fakt

ADP hakimiyyəti Tehrana tutarlı cavab verməyə çağırır

"İranın bu addımı regionda sülhün və təhlükəsizliyin pozulmasına xidmət edir..."

2

Baxış

Biz hələ düşməndən tam qisas almamışıq

Təkcə erməni qatilindən yox, dövlətin daxilində min dörtlü təxribat törədənlərdən də haqq-hesab sorulmalıdır

6

Ölkə

Qarabağ müharibəsi iştirakçısı dələduzluğa məruz qalıb

Ağstafada hərbçi bir neçə ailəni aldadıb, pullarını mənimsəyib

7

Təhlil

ABŞ və Britaniya arasında hegemonluq savaşı

Liz Trassın istefaya məcbur edilməsinin arxasında hansı maraqlar dayanır?..

5

Toplum

Məktəb direktoru haqda şok iddialar

İşdən qanunsuz olaraq çıxarıldığını bildirən müəllimə ölkə rəhbərliyinə müraciət etdi

Şirvan şəhərində yaşayan Əliyeva Təranə Əlövsət qızı tərəfindən "Hürriyyət" qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Şirvan şəhərində yerləşən 10 sayılı məktəbin direktori Arif Əliyevi onu qanunsuz şəkildə işdən uzaqlaşdırmaqdə ittiham edir: "Mən Əliyeva Təranə Əlövsət qızı, Şirvan şəhər sakiniyəm. Ali təhsiliyəm, rus dili müəlliməsiyəm. 25 ilə yaxın pedaqoji stajim var..."

Ölkə

10

68 yaşlı döyüşçüyə əmək pensiyası verilmir, əlliyyi təsdiq olunmur...

Rasim Novruzov: "Məhkəmə "sənə pensiya düşür" qərarı verdi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ləğv etdirdi"

Birinci Qarabağ Müharibəsi iştirakçısı, Ağdam rayonun Gürəbəli kənd sakini Rasim Novruzov tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. O, 68 yaş tamam olsa da, indiyədək pensiya ala bilmədiyindən şikayət edir: "Mən 1988-ci ilin axırlarında, könüllülər dəstəsi yaradaraq, Qarabağ müharibəsinə iştirak etmişəm..."

7

SİZİN ÜÇÜN QƏZET

Hürriyət

Nº37 (3235) 25 Oktyabr / 2022-ci il

Həftədə 1 dəfə çıxır

Qiyməti: 60 qəpik

Günaş tutulması Yerə hansı mesajlar verir?

Yaddaş: 858, 29, 6585

"Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ilduzlarının, dağların, ağacların və heyvanların hamisini, insanların isə, bəzilərinin (!) Allaha səcdə etdiyini görmürsənmi?"

"Quran", "Həcc" surəsi, 18

Xəber verildiyi kimi, bu gün - 25 oktyabr tarixində Güneş tutulması baş verəcək. Elmi-lədun hesablamlarımız göstərir ki, Güneş tutulmaları təsadüfü olmayıb, xüsusi qanuna uyğunluğunda tabedir.

Güneş tutulmalarında diqqət çəkən məqamlardan biri onların 29 ədədi altında baş verməsidir. Yəni, tutulmaların tarixini Hicri-qəməri təqvimin çevirək görərik ki, bir qayda olaraq ayın 29-na düşür. Bu ədədin mənasını şərh etməzdən önce, təribə etdiyimiz cədvəli diqqətinizə çatdırırıq:

(Bax: aşağıdakı cədvələ:)

Bugünkü Güneş tutulmasının bize ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq.

Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayışının quruluşundan da özünü bürüze verir. Belə ki, insan anatomiyasında mövcud olan su ile bərk cism 29-un 71-e nisbetindədir.

Diqqətinizi daha bir məqama yönəldək ki, "Quran"ın 29-cu surəsi "Hörümçək" adlanıv və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-de yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduları hörümçək torunda çabalamaqdadırlar. Quran-Kərimdə Güneş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. Tutulmanın 29 ədədi altında baş vermesi artıq Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Yəni, az vaxtla insanları əsaretdə saxlayan mafiya tipli dövlətlərin (yaxud, dövlət tipli mafiyaların) dağılacağına xəbər verir.

Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir.

69 ədədi isə "Haqq olan qiyamət" surəsinin sıra nömrəsi olduğundan, "Quran"da qiyamət rəmzi sayılır.

Son dövrələr diktatorların hakimiyətə gəlməsini araşdırın tədqiqatçılar bir məqama xüsusiyyətə diqqəti celb edirlər ki, onların bir çoxu hakimiyətə 69 ədədi altında (69-cu ildə) geliblər. Mafiya və monopoliyalar da həmin vaxtdan dövlətlərin içində sizdilər. 69-dan dövlətlər mafiyalaşmağa başladı.

Yuxarıda qeyd etdiyimiz kimi, 69 ədədi "Haqq olan qiyamət" surəsinin sıra nömrəsi olduğundan, bu ədəd "Quran"da qiyamət rəmzi sayılır. Fironun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsaretdə saxlamaları bize qiyamətin ya-xınlaşdığını xəbər veridi.

Diktatorları təsadüfən hörümçəye bənzətmədik. Burada da bir riyazi əlaqə vardır. Belə ki, "Hörümçək" surəsinin sıra nömrəsi 29 olmaqla, şər qüvvələrə, tor quranlara, müasir döldə desək mafiya və monopoliyalara işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir.

Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mafiyətə, həm də riyazi yolla biri-birinə bağlanırlar.

Sübut üçün daha bir dəlil gətirir: 29 ədədi (29-cu aya) müqəddəs kitabda məhz 69 dəfə keçir ("Quran"ın altmış doqquz surəsində 29-cu aya var; qalan surələrdə ayələrin sayı 29-dan azdır).

Qeyd edək ki, 29 ədədi həm də, Yerin insan yaşayışının (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyətə gəlməsi ilə 29 faizlik Yerə zülmünəsaslı qoyulub və mafiyalar bəşəriyyəti hörümçək kimi tora salırlar. Onların qurduları dövlətlər de mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalarlardır).

Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmışa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfə deyildir. Belə ki:

29 x 69 = 2001

Gördüyüümüz kimi bu hikmetli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir.

Xatırladaq ki, 21 ədədi "Peyğəmbərlər" surəsinin sıra nömrəsi olduğundan bu ədəd "Quran"da elm, kamillik və

peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun hesablamlarımıza görə elm əsri olan 21-ci əsr başlayandan bəri bəşəriyyət kamillik dövrünə doğru irəliləməyə başlayıb. Bu özünü onuna bürüze verir ki, cəmiyyətdə kamilliyin son həddində olan insanlar görünməyə (tanınmağa) başlayıblar və onlar cəmiyyət İlahi mesajlar ötürürler...

Diktatorların esasən Şərq ölkələrində hakimiyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə elaqələndirmək kimi uğursuz cəhdələr edirlər.

Məsələyə açıq gözlə baxıqdə isə, bunun tam əksini görəmək mümkün dərəcədədir. Yəni, 29 faiz Yerin hər tərefində zalımları hakimiyətə getirən, mafiya tipli dövlətləri yaradan və bu gənədək onların hakimiyətini her vəcəle qoruyub saxlayan əslində qeyri müsəlmanlar - yəhudi və xaçperəstlərdir. Bunu görəmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azaçıq gözüaçıq olmaq yetərlidir. Özlərini "İslam" ölkəsi kimi təqdim edənlərin kimlərə müttəfiq olmalarına baxsanız, onların mafiyətələrinə kimlərə müttəfiq dırıllar...

Bizim baxışlarımıza görə bu gün dünyada nəinki İslam dövləti yoxdur, əksinə, özlərini İslam kimi təqdim edənlərin dövləti dini və millətləri parçalamaqla, İslami gözən salmaqla meşguldurlar...

Astronomik dövr nədir?

Qeyd edək ki, hələ astronomiya elmi yaranmamışdan qabaq kahinlər Güneş və Ay tutulmalarını əsrlər boyu qeyd almış və onların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddəli təhlillərdən sonra müyyən olunmuşdu ki, astronomik hadisələr dövrələrə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı, və yaxud 6585 sutkani əhatə edir. Sonradan astronomiya elmi yarandı və bu dövr "Saros dövrü" adlandırıldı.

Araşdırımlarımız göstərir ki, bütün Güneş tutulmaları bir qayda olaraq 6585gün fərqli təkrarlanır. Bunu sübut edən cədvəlləri təqdim edirik:

6585 gün fərqli baş verən Güneş tutulmaları

S/N	Tutulmanın tarixi	Aradan keçən günlər	Növbəti tutulma
1.	14.12.2001	6585	26.12.2019
2.	04.12.2002	6585	13.12.2020
3.	31.05.2003	6585	10.06.2021
4.	24.11.2003	6585	04.12.2021
5.	19.04.2004	6585	01.05.2022
6.	14.10.2004	6585	25.10.2022
	Və s		

Hər "Saros dövrü"ndə bir qayda olaraq 71 dəfə astronomik xəbərdarlıq (Güneş və Ay tutulması) baş verir. Bu 71 tutulmanın da bir qayda olaraq 28-i Ay, 43-ü isə Güneş tutulması olur.

Neçə minilliklərdir ki, deyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayıda olması) hələ ki, şəhər olunmayıb (yəqin ona görə ki, indiyedək bu məsələyə "Quran" fonunda baxılmayıb).


Araşdırımlarımız zamanı məlum oldu ki, Allahın elminin sırrını məhz Özünün göndərdiyi kitabla - "Quran"la açmaq mümkündür. Belə ki, buradakı 71 ədədi Yerin dərəyə hissəsinə işarədir (yerin 71 %-i sudan ibarətdir). Dəryadan söhbət düşəndə isə gözələrimiz öününe ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfi deyil ki, "Nuh" surəsinin sıra nömrəsi de 71-dir ki, bu da həm də rəyalara, həm də "Saros dövrü"ndəki 71 tutulmaya işarədir.

71-ci surə 28 ayədən ibarətdir ki, bu da "Saros dövrü"nde olan 28 (!) ay tutulmasının açarıdır.

71 - 28 = 43
düsturu isə bir astronomik dövrdə 43 (!) dəfə baş verən Güneş tutulmasının açarıdır.

B

uradan məlum olur ki, neçə əsrlərdir baş verən Güneş və Ay tutulmaları ilə Allah-taala insanlara əməllərinin nəticəsi olaraq onları gözəyən subasmaları xəbər verirmiş. İnsanların bu xəbərdarlıqlara məhəl qoymamasının və günahlardan çəkinməməsinin nəticəsidir ki, bu gün subasma halları (daşqın-



lar, qasırğalar və sunamilər) bütün dünyani bürüyüb. Hamiya məlumdur ki, alimlərin hesablamlarına görə, daşqınların nəticəsində yaxın bir neçə ildə bir çox Avropa dövlətləri, həmçinin Amerika suyun altında qalacaq. Bunu hamı bilse də, çox təessüf ki, səbəbləri haqqında düşünən yoxdur.

Bugünkü Güneş tutulmasının elmi-lədun təhlili göstərir ki, Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların rəhbərlərinə xəbərdarlıq edir ki, tövbe edib, doğru yola qayıtsınlar və bir-birlərinə zülm etməkdən, eziyyət verməkdən çəkincinlər. Əks halda xalqları və onların zalım rəhbərlərini ağlışımaz bələlər gözləyir...

Bu və digər hesablamlarımız göstərir ki, bütün astronomik xəbərdarlıqlardan sonra Yerə bələlər endiyi kimi, bu tutulmadan sonra da bəla göləcəkdir. Bu cür bələlərdən siyortalanmaq üçün insanlar günahlardan çəkincimli, rəhbərlər zülme son qoymalıdır. Əks halda tez bir zamanda qurulmuş mafiya və monopoliyalar dağılacaq, zülmə rəvac verənlər ciddi cəzalanacaqlar...

"Elə isə onlardan örträ tələsmə, çünki Biz onların günlerini bir-bir sayırıq". "Quran", 19:84

Sonda Həzərət Peyğəmbərin zamanında baş verən bir əhvalatı diqqətinizə çatdırıram:

Əbu Musa Əl-Əşəri rəvayet edir ki, Peyğəmbərin (s.e.v.) zamanında Güneş tutuldu. O, Qiymətin qopduğunu zənn edib (!) məscidə gəldi və namaz qıldı. Namaz əsnasında qiyami, rükunu və səcdəni uzadı. Mən onun bu cür namaz qıldığını görməmişdim. Namaz qıldığdan sonra dedi: "Allahın göndərdiyi bu rəmzlər, kiminse ölümüne və doğulmasına görə deyildir. Lakin Allah bunurla qullarını qorxudur. Belə olduğunu gördüğünüz zaman Allaha zikr və dua etməyə, Ondan bağışlanma diləməyə tələsin!" Səhih-1- Buxari, 1044; Səhīl Müslüm, 2114.

"Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddetli bir əzab gəlməmişdən əvvəl onları qorxut!" - deyə öz təyafusuna peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm". Quran, "Nuh surəsi".

Paşa Yaqub,
Həkim, elmi-lədun bilicisi

Təsisçi:
Sərdar Cəlaloğlu

Baş redaktor:
Vüqar Məmmədov
Tel: 070 333 22 85
012 496 98 93
E-mail: vuqar-mt@mail.ru

Dizayner:
Seymur Həsənov

"Hürriyyət" qəzetinin internet unvanı:

Hurriyyet.az

E-mail: hurriyyet@mail.ru

Tiraj: 2500

Redaksiyanın ünvanı:
AZ 1008, Bakı, akademik
Ələşrəf Əlizadə küçəsi, 31

Telefonlar: 496-10-72; 496-08-35

Lisenziyanın qeydiyyat nömrəsi: V 165
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə biler.

Ölyazmalar geri qaytarılmır.
Redaksiyanın kompüter mərkəzində
yığılıb səhifələnir və "Futbol+ servis"
mətbəəsində çap edilib.



Bu işarə altında dərc olunan
yazilar reklam xarakterlidir.
Qəzet 1991-ci ildən çıxır.



ADP hakimiyyəti Tehrana tutarlı cavab verməyə çağırır

“İranın bu addımı regionda
sülhün və təhlükəsizliyin
pozulmasına xidmət edir...”

Dünən ADP idarə Heyetinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmetindən “Hürriyyət”ə verilən məlumatə əsasən, idarə Heyeti ilk növbədə Türkiyə Respublikasının Prezidenti R.T. Ərdoğanın Zəngilan beynəlxalq hava limanının açılışı ilə bağlı ölkəmizə səfərinin nəticələrinə münasibət bildirib. Qeyd ounub ki, bu səfərin hazırlı şəraitdə reallaşması Ermənistəni himayə edən bəzi əvənlərin Azərbaycana qarşı başlatdığı hərbi-siyasi təhdidlərə tutarlı cavab və Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin sarsılmazlığı kimi dəyərləndirilməlidir.

İdarə Heyeti son qonşu İranın Azərbaycan sərhədlərində böyük sayda hərbi texniki qüvvələrin iştirakı ilə təlimlər keçirməsi, Qafan ərazisində konsulluq açması, eyni zamanda Ermənistənin Tebrizdə konsulluğunun açılmasına “yaşıl iş” yandırması faktından ciddi narahat olduğunu, bu addımların ölkələrimiz arasında dostluq, qonşuluq əlaqələrinə zərər vurdunu, təcavüzkar bir ölkəni dəstəkləməkə reallaşma sülhün və təhlükəsizliyin pozulmasına xidmət etdiyini bildirib və hakimiyyəti bu konsulluqların açılması ilə bağlı adı çəkilən ölkəye resmi etiraz etməyə səsleyib.

İdarə Heyeti son günlər Ermənistənin Daşkəsen rayonu istiqamətində sərhədlərimizə ordu yığımı, növbəti hərbi təxribatlar üçün hazırlıqlar keçirməsi ilə bağlı yayılan məlumatlardan ciddi narahat olduğunu bildirib və hakimiyyəti düşmənin bu təcavüz planlarını alt-üst etmək üçün önləyici addımlar atmağa, sərhəd qoşunları da daxil olmaqla ordumuzu hazır vəziyyətə getirməyə, kapitulyasiya aktına qol çekməsinə baxmayaraq, azgınlığını davam etdirən düşmənin layiqli cavabını verməyə çağırıb.

İdarə Heyeti İran Xarici İşlər Nazirliyinin Zəngəzur dəhizinin açılmasına cavab olaraq Zəngəzuru özü üçün qırımızı xətt elan etməsi ilə bağlı bəyanatını qətiyyətlə pişləyib, ister region, isterə beynəlxalq kommunikasiya xətlərinin açılmasına xidmət edən, beynəlxalq ticari əlaqələrin inkişafına stimul verən belə bir layihəni gözardı etməsinin arxasında adı çəkilən dövlətin mənfur niyyətlərinin durduğunu diqqətə çatdırıb.

İdarə Heyeti son vaxtlar Rusiyanın rəsmi televiziya kanallarında qondarma “Dağılıq Qarabağ Respublikası”nın xəritəsini eks etdiren verilişlərin yer almışından ciddi narahat olduğunu bildirib və bu provakasiyon hərəkətlərin Azərbaycanla Rusiya arasında cari ilin fevral ayında bağlanmış müttəfiqliq qarşılıqlı fəaliyyət haqqında bəyannaməsinin tələblərinə dəban-dabana zidd olduğunu, ölkəmizin ərazi bütövlüyüne, suverenliyinə qarşı yönəldiyini qeyd edib və hakimiyyəti Rusiya rəsmilərindən bu barədə izahat tələb etməyə çağırıb.

İdarə Heyeti Rusiya milyarderi, milliyətçi erməni R. Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək, qondarma “Dağılıq Qarabağ Respublikası”nın vətəndaşlığındı qəbul etməsi, onun qeyri-qanuni olaraq Azərbaycanın yurisdiksiyasına daxil olan ərazilərde sərbəst fəaliyyətə başlaması faktını qətiyyətlə pişləyib və ölkə rəsmilərini bu fakta bigane qalmasından, rəsmi münasibət bildirməməsindən narahatlığını ifadə edib və dövlət orqanlarının həmin şəxsin barəsində müvafiq tədbirlər görməyə çağırıb.

Hazırladı: KƏNAN

Şəhid polkovnikin sensasiyalı səs yazısı yayıldı

Bunlar hələ döyüş başlamışdan bizi məcbur edirdilər ki, biz düşmənin tankının, topunun sayını az göstərək”. “Hürriyyət” azpolitiка.info saytına istinadən xəbər verir ki, bunlar korpus komandirinin müavini, şəhid polkovnik Babək Səmidlinin sosial şəbəkələrdə, bəzi mətbət orqanlarında yayılan və böyük əksədaya səbəb olan, ölümündən əvvəl qeydə alınmış səs yazısında yer alan fikirlərdir.

Polkovnik həmin açıqlamasında düşmənin sayını az göstərməyi tələb edən yüksək vəzifəli şəxslərin adlarını da çəkir: “Bizi Ayaz Həsənov ne qədər sıxışdırırdı. O, ciddi cəhdə bizi sıxışdırırdı ki, düşməndən götürdüyüümüz məlumatların faizini aşağı göstərək. Təki bunlar Ali Baş Komandana meruzə etsinlər ki, üstünlüyü saxlamışq, mühərbiyə hazırlıq. Halbuki, korpus komandirləri deyirdilər ki, ay kişi, mən 140 tankın üstüne 140 tankla gedə bilmərəm. 140 tankın üstüne azı 250 tankla getməliyəm. Onlarsa ciddi-cəhdə deyirdilər ki, sayı az göstərin. Çünkü ordan baxır axı, baxır deyir ki, sən necə hücum edirsən ki, sənin sayın ona bərabərdir? Bizim komandır etiraz etmək istəyəndə, başladı onu təhqir etməyə: “Pampers geyin, sən qorxaqsan”. O da deyir: “Mən qorxaq deyiləm e, peşəkar hərbiyəm. Mən hücuma gedirəmse, əsgərim çox ölməsin deyə, üstünlüyü bire üç saxlamalıyım”. Mən 6 taborla 9 taborun üstüne hücuma keçmişəm. Halbuki, elə olmalı deyil. 9 taborun üstüne 18 taborla getməlisən. Çünkü itki verdikdə, sən zəifləyirsən. Düşmən müdafiədə oturub və onun 30 illik bir müdafiə sistemi var. Bunlar bize avqustda, Tovuz hadisələrində mühərbi anonslarında ciddi cəhdə düşmənin sayını az göstərmək üçün sıxışdırırdılar”.

Məlumat üçün bildirək ki, şəhid polkovnikin barəsində danışığı A. Həsənov Nəcməddin Sadıkovun müavini olub və onun tapşırıqlarını yerinə yetirib. Əger Babək Səmidlinin dediyi kimidirsə, bu, savaş başlamazdan önce ordu rəhbərliyində təxribata və xəyanətlərə yol verildiyine dair ciddi şübhələr yaradır. Çünkü düşmənin canlı qüvvəsini və hərbi texnikasını bilerəkdən az göstərmək onun üzərinə göndərilən Azərbaycan əsgərini göz görə-göre qırğına vermək deməkdir. Belə çıxır ki, məqsəd də elə bu olub - əsgəri qırğırmışaq, ordunu mögləbiyyətə uğratmaq və nəticədə ölkə rəhbərliyini torpaqların hərbi yolla azad edilməsi fikrindən vaz keçirmek. Elə şəhid polkovnikin səs yazısında da bundan bəhs edilir və qeyd olunur ki, Türkiyə hərbçiləri müdaxilə etməsəydi, ordu rəhbərliyindəki xəyanətkar qrup öz istəyinə



“Tank və top olaraq, yəni artilleriya, tank və minaatanları götürsək, şəxsi heyət olaraq birə-bir idi. Hansı ki, hücum edən birə-üç olmalıdır. Bunlar kitabla, qanla yazılmış şeylərdir...”

nail olacaqdı: “Türklər gəlməsəydi... Türkler gəldi. Onlara bir şey deyə bilmedi. Nə deyəcəkdi? Bəxtiyar Paşa gedib deyər Ərdoğana, o da deyər ki, qardaş, səni aldadırlar, belə deyil. Ondan sonra “Bayraktar” gəldi. “Bayraktar” gəlməsəydi, üstünlüyü saxlaya bilməmişdi...”

Qeyd edək ki, polkovnik Səmidlinin korpusu Suqovuşan istiqaməyində döyüşüb və həmin istiqamətdə Azərbaycan Ordusunun böyük itkili verdiyi, cənub istiqamətə müqayisədə daha az ireliliyi məlumdur. Bunun səbəbləri de onu dediklərindən aydın olur...

Şəhid polkovnik bildirir ki, orduda adı rabitə cihazları belə çatışdırıldı və 100 ədəd lazımlı olan hərbi birləşməyə cəmi 7 ədəd rabitə cihazı verilib:

“Yəni, biz bu şəkildə qalib gəlmişik. Böyük çətinliklərlə. Bunların məqsədi ancaq cənab Prezidentin iradəsinə qırıb, Qarabağdan vaz keçirmək olub - sanki gücümüz çatmadı. Halbuki, Azərbaycan əsgəri döyüşür. Yetər ki, sən onu temin ela... Onların ermənilərinin 30 illik (müdafiə) qurğuları ilə burdan çıxmışın ancaq bizim zabit, gizir, əsgərlərin cənab Prezidentin dediyi kimi, dirənməsi ilə mümkün olub... Çünkü biz bir daha möglüb olsaydıq, bu, cənab Prezidentin Qarabağla bağlı iradəsinə tesir göstərə bilərdi. Biz ancaq qana qan sonunadək döyüşdük...”

Yeri gəlmışkən, polkovnik Səmidli həmin açıqlamasında Nəcməddin

Sadıkovun da adını çəkir və Orduda MAXE-lərin qəbulu üçün rüşvət yiğildiğini bildirir: “Bronijiletlerimiz, kas-kalarımız çatışmayıb. Top mermisi ikı həftəyə bitdi... Ona qadın daşıybı. Gətirib onu da general-major elədi, qoydu idarənin reisi. Genstab (Baş Qərargah reisi) Nəcməddin. Rəsim Babayev - Komplektləşdirmə İdarəsinin reisi. Ancaq bütün MAXE, əsgərləri pulla götürürdü...”

Polkovnik səfərberliyin də gecikdirilməsindən gileyinir və deyir: “Səfərberlik heç olmasa 15 gün, 10 gün əvvəl verilsəydi, mən onları döyüşə hazırlayardım. Mühərbi 44 gün çəkməzdə, 20 günə qurtarardı. Mühərbi hər bir günü dövlətə milyardlar pul deməkdir...”

Katırladaq ki, Babək Səmidli mühərbi hərbiyin bitməsindən bir neçə gün sonra - noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərkə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması uğrunda” medalları, “Zəfər” ordəni ilə təltif edilib.

Göründüyü kimi, şəhid polkovnikin ölümündən az əvvəl söylədiyi faktlarda istintaq orqanlarının anlaşdırılmış olduğu çoxlu sayıda məqamlar var. Sözsüz ki, bütün bu faktlar araşdırılmalı, günahkarlar cəzalandırılmalı və Müzəffər Ordu, néhayət, təxribat və xəyanətlərlə onu zəiflətməye çalışanlardan birdəfəlik təmizlənməlidir.

Hazırladı: RƏŞAD

Dövrümüzdə tranzit nəqliyyat dəhlizləri yeni dünya düzənnin formalaşması baxımından ən önəmli məsələdir desək, yanılmarıq. Nəqliyyat dəhlizləri artıq gələcək dünyadan iqtisadi-siyasi mənzərəsinin əsas orientirinə çevrilib. Ölkələrin logistika strukturları bu dəhlizlərin xəritələrinə əsasən qurulur. Qədim dünyadan yaşayış məskənləri su hövzələrini və yollarını əsas tutaraq yaranır-dısa, ölkələrin bundan sonrakı iqtisadi, hətta siyasi talyətini planetimizdə bir növ enerji damarları rolunu oynayan tranzit nəqliyyat dəhlizləri müəyyən edir. Elə bu məqsədlə nəqliyyat eksperti Rauf Ağamirzəyevlə bölgəmizdə formalasan yeni dəhlizlər barədə səhbətləşdik.

(Əvvəli ötən sayımızda)

- Zəngəzur dəhlizindən gözlənilər nəldərdir və bu Gürcüstanın tranzit ölkəsi kimi önəmənə təsir edəcəkmi?

- Bütün nəqliyyat yolları bizim bölgədə bir-biriyle əlaqəlidir. Yəni bizim bölgənin hal-hazırkı vəziyyətde dəhlizlər baxımından bir hissənin işləməməsi normal hal deyil. Bu o deməkdir ki, bir hissə daha çox yüklenir. Nəzərə alaq ki, həmin yollar hələ o yükü tam götürü bilmir. Biz onu hal-hazırkı vəziyyətdə yükleyən-də tixanma baş verir. Bu da, əslində, iqtisadiyyata mənfi təsir göstərir. Bunu nəzərini bəzi administrativ qərarlarla qismən azaltmaq üçün tarifləri qaldırırlar. Məsələn, Gürcüstan bunu edib. Çünkü tixacdən tixaca da fərq var. Biri var tixac kilometrlərə baş versin, biri var gün ərzində bu tixaci aradan qaldıra bilsən. Son hadisələr fonunda bizim bölgədə yüksələşən həcmi hiss olunacaq dərəcədə artıb və ciddi tixanmalarə sebəb olub. Bundan önce tək sebəb var idib - pandemiya idi. Bundan önceki sebəblərdən biri də Türkmenistan ərazisindən keçən yük maşınlarının keçidi də qadağan olunmuşdu. Oradan İran ərazisi ilə qırıq minə yaxın yüksək maşını keçirdi. Bu ilin yay aylarından, səhər etmirməsə, avqustun 1-də yolu açırlar. Bu da vəziyyəti yaxşıya doğru deyişdi.

Ösas məsələ odur ki, bu yükler bizim bölgədədir. Yəni dənizdən getmir. İrandan keçirse, sabah bizim mövcud infrastrukturlarımız qurulan-dan sonra bunları özümzə tərəf çəke bilərik. Amma bunun üçün iş görmək lazımdır ve ciddi alternativlər qoymaq lazımdır. Çünkü bir istiqamətin varsa və o yüklənibse onu şaxələndirmək lazımdır. Mümkün problem çıxanda, yaxud daha çox yükü qəbul etmək üçün Zəngəzur dəhlizi əhəmiyyətlidir. Bundan başqa, normalda Ermənistanda olan bütün yolların açılması vacibdir. Əger Ermənistanda da doğru investisiya qoysalar, proseslərə doğru yanaşsalar, kifayət qədər qazanc əldə edərlər. Onlarda İcevandan Dilican, Dilicandan sonra Fioletovo stansiyası var, oradan Vanadzor istiqamətində tunnel tikslər, bu, Qarsa ən qısa yollardan biri olar. Bu Azərbaycanın tranzit potensialını da artıracaq. Yeni ferqli istiqamətdə de çəsidi yükləri həm Gürcüstan istiqamətində-imbən olsa bir neçə istiqamət üzrə, həm Ermənistandı istiqamətində-



Zəngəzur dəhlizindən gözləntilər nələrdir?

Rauf Ağamirzəyev: "Bu, Azərbaycanın tranzit potensialını da artıracaq"

"Zəngəzur dəhlizinin əhəmiyyəti həm də ondan ibarətdir ki, bu Asiya ölkələri üçün Aralıq dənizi sahilində yerləşən Mersin limanına ən qısa yoldur"

metində, həm ən cənub hissədən keçən Zəngəzur dəhlizi istiqamətində otura bilərsiniz. Zəngəzur dəhlizinin də İran ərazisindən alternativi-dublyoru tikilir. Bu da əlavə imkanlar yaradır və bütün bölge ölkələrinin bura qoşulmasını təmin edir. Yeni icra olunsa, hamının maraqları təmin olunmuş olacaq.

Zəngəzur dəhlizinin əhəmiyyəti həm də ondan ibarətdir ki, bu Asiya ölkələri üçün Aralıq dənizi sahilində yerləşən Mersin limanına ən qısa yoldur. Diger məsələdə odur ki, Türkiye hem də Qara deniz limanlarını inkişaf etdirir. Bu, həm də Trabzon limanıdır. Hal-hazırda Gürcüstan ərazisində olan limanlar da tam yükü qəbul edə bilmir. Genişləndirmə işləri görürlər, amma ən əsası yüz milyon ton yükötürmə qabiliyyəti olan Anakliya limanının keçən on il ərzində həle də tikilməsidir. Bu hełe de ideya olaraq qalib. Anakliya limanı tikildiyi təqdirdə bölgədə daha böyük həcmde olan yük qəbulu üçün imkanlar yaranmış olacaq. Həmçinin,

arasında olan mövcud dəmiryolu Suriya ərazisindən keçir. Yeni marşrut isə sırf birbaşa Türkiye ile İraqı əlaqələndirəcək. Yeni orada kiçik bir hissə var ki, Suriya ərazisindən keçir, indi onu alternativ olaraq yeni xəttə evəz etmək istəyirlər. Bununla da Trabzonlu Fars körfəzində olan Bəsər limanını əlaqələndirmək istəyirlər. Bu Trabzonun liman şəhəri olaraq əhəmiyyətini artıracaq ki, bələliklə, Trabzon limanıyla Fars körfəzi-Bəsər limanı arasında əlaqə təmin edilecek. Bununla da bizim üçün Fars körfəzinə əlavə bir çıxış təmin olunmuş olacaq.

Bu layihələr bir ölkəyə yox, bütün region ölkələrinə faydası olan layihələrdir. Yaxın 30 illik perspektivdə, həmçinin Trabzon və Rizəyə dəmir yolu əlaqəsi də olacaq. Bu da yeni bir yüksəltmə potensialını artırışımız olacaq.

- Rusiya bu tranzit şəbəkəsinə qoşulmaq planı varmı, vəsətən Rusiya bundan nə əldə edəcək?

- Rusiya zaten Zəngəzur haqqında danışır. Zəngəzurun unikallığı ondadır ki, bu dəhliz həm Şimal-Cənub, həm Şərqi-Qərb, həm Cənubi-Qərb dəhlizləri üzrə fealiyyət göstərə bilər. Rusiya da yeni geosiyasi reallıq fonunda istiqaməti üzü cənuba olan yollarda maraqlıdır. Hal-hazırda Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın Yalama-Astara hissəsindən keçir və İran ərazisindən Qəzvin-Astara dəmir yoluğun Qəzvin-Raşt hissəsi tikilib, amma Astara hissəsinin inşası hələ davam edir. Bu layihə tamamlandıqda burada

yeni ötürüclük qabiliyyəti də, yüksələşməda artacaq. Amma Zəngəzur dəhlizində ənənəvi yolu berpa-sı burada yüksələşməni və Rusiyaya üzü İran, üzü Hindistan istiqamətində yüksələşmənin artmasını müşahidə edəcəyik. Bildiyimiz kimi, Hindistan İranın Hind okeanına çıxan Çabahar limanını istifadəye götürüb. Şimal-Cənub nəqliyyat dəhlizinin qurucularından biri də Hindistan-İran və Rusiyadır. Həmçinin, Tehran-Təbriz yolu üzerinde Miyanədən Ərdebil istiqamətində dəmir yolu tikilib. Hal-hazırda Ərdebil-Parsabad arasında layihə-axtarış işləri bitib. Tikiñti nəzərdə tutulub və Parsabad-İmlı ilə də əlaqələndirme baş tutandan sonra artıq İran və Azərbaycan ərazisində üç dəmiryolu giriş-ci-xışı, yəni Astara-İmişli-Culfa istiqamətində dəmir yolu işe düşəcək.

- Illərdir "Kanal İstanbul" haqqda Türkiyədə mübahisələr gedirdi, sonda hökumət bu kanalın tikilməsinə başladı. Sizca, "Kanal İstanbul" Türkiyə və bölgəyə nə qazandıracaq? Hazırda gəmilərin keçdiyi Bosfor boğazı bağlanacaqmı, yoxsa hər iki yerdən gəmilər keçəcək? Bildiyimiz kimi, hazırda istifadədə olan Bösför boğazı bölgəsinin tənzimlənəsinə dair tarixi Montro anlaşması var. "Kanal İstanbul"un açılması hansıa şəkildə Montroya təsir edəcəkmi?

- Demek olar ki, Bosfor boğazından keçən gəmilər təhlükeli yüklerle bağlı ciddi məhdudiyyətlər var. Hal-hazırda bir həftədir ki, orada ciddi sıxlıq var, gəmilər gözəlməli olur-



lar. Həmçinin, Montro razılışmasına görə, Türkiyənin bəzi öhdəlikləri var. Amma "Kanal İstanbul" birinci yük götürməni artıracaq, həmçinin heç bir anlaşma olmadan kanal üzərində Türkiyə özü qərar verəcək. Hazırda fealiyyətdə olan Bosfor boğazından Türkiyə ilə 200 milyon dollar qazanc eldə edir. Amma "Kanal İstanbul"dan daha çox qazana bilər. Müqayisə üçün deyə bilərik ki, Süveyş-kanalı ilə 1,5 milyard dollar qazanc getirir. Amma burada səhbət ondan gedir ki, gəmilər Süveyş kanalından hərə gedir, "Kanal İstanbul"dan hərə gedəcək? Qara dəniz desək də, məhdud ölkələrdir, onlarda da bu yaxın illərdə yüksələşmələr artacaq. Onlarda da Süveyş kanalı ilə müqayisədə dəhə böyük trafik var. "Kanal İstanbul"la bağlı cəmiyyətin özündə də ciddi dilemma var. Məsələn, İstanbul Böyükşəhər bələdiyyəsinin yanaşması bir cürdür, Türkiyə Nəqliyyat Nazirliyinin yanaşması başqa cür. Hərəsinin öz argумент var. Şəhər hər rehbərliyi ekoloji cəhəti qabardır. Amma gəmilərin tixacdə durmasından da ekoloji vəziyyət yaxşılaşdırmaq doğru deyişməyəcək. Ümumiyyətlə, bu layihə əhəmiyyətlidir. Mənçə, onun icrası Türkiyənin həm regionda nəqliyyat baxımından mövqeyini möhkəmləndirəcək, həm də tranzit potensialını artıracaq.

Səhbətləşdi: Ülviiyyə ŞÜKÜROVA

**“Hürriyyət”in
ötən sayında
“Məmurlar indi
də dövlət qoruqları-
ni zəbt edir...” sər-
lövhəli məqalə dərc
etmişdik. Həmin ya-
zıda Şirvan Dövlət
Qoruğunun 518
hektar ərazisinin
mənimsənilədiyi, Eko-
logiya və Təbii Sər-
vətlər Nazirliyinin
isə bu fakt qarşısın-
da susqunluq nüma-
yiş etdirdiyi qeyd
olunurdu.**

Xatırladaq ki, iki həftə önce so-
cial şəbəkələrde və mətbuatda
Ədliyyə Nazirliyinin Penitensiya
Xidmətinin reisi Ceyhun Həsənovun
Şirvan Dövlət Qoruğunun 518
hektar torpaq sahəsinə zəbt etdiyi
haqda informasiya yayılmışdı. İd-
dia olunurdu ki, Salyan rayonunun
512 hektar yararsız ərazisi Şirvan
Dövlət Qoruğunun balansına ke-
çib, əvəzində ekine yararlı 518
hektar torpaq sahəsi icra Hakimiyə-
tinin sərəncamına verilib. “Sal-
yanın icra başçısı Sevindik Hətə-
mov isə həmin ərazini hektarı 2
manatdan 99 illiyə Ceyhun Həsə-
novun “Salyanpomidor MMC”-si-
ne icarəyə verib”, - deyən mənbə-
nin sözlərinə görə, general leyte-
nant həmin sahədə pomidor ek-
məyi düşnür.

Məlumat üçün bir daha qeyd
edək ki, bu informasiyanın ne-
dərçədə həqiqətə yaxın olduğunu
aydınlaşdırmaq üçün iki həftə əv-
vel “Hürriyyət” olaraq Ekologiya və
Təbii Sərvətlər Nazirliyinə sorğu
göndərdik. Nazir Muxtar Babayev
adına ünvanladığımız məktub-
da qeyd olunurdu:

“Cənab nazir!

Diqqətinizə çatdırmaq iste-
yirik ki, son günlər mətbuatda
Şirvan Dövlət Qoruğunun 518
hektar ərazisinin uzunmüddətli
müqavilə əsasında, həmin sa-
hələrdə pomidor yetişdirilməsi
məqsədilə, “Salyan Aqro”
MMC-yə icarəyə verildiyi haqda
informasiyaları dərc olunub.

Sizdən xahiş edirik ki, bu
informasiyanın həqiqətə uyğun
olub-olmadığı ilə bağlı “Hürriyyət”
qəzeti bilgiləndiriləməsi
fürsət məvafiq qurumlara göste-
riş verəsiniz”.

Təbii ki, bu sorğunu göndər-
məkdə məqsədimiz Şirvan Dövlət
Qoruğuna məxsus 518 hektar tor-
paq sahəsinin hansı əsaslarla icarəyə
verildiyini aydınlaşdırmaq idi.
Lakin öten yazımızda da qeyd etdi-
yimiz kimi, 3 gün ərzində sorğumu-
za heç bir cavab ala bilmədik. Odur
ki, telefon vasitəsilə Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin mətbuat
xidməti ilə əlaqə saxlayıb, sualları-
miza cavab tapmağa çalışdıq.
Mətbuat xidmətinin xanım əmək-
daşı gəndəriyimiz məktubla tanış
olduğunu və gün ərzində “Hürriyyət”-ə
yazılı cavab veriləcəyini bil-
dirək də, həmin gün müraciətimizə
heç bir cavab gəlmədi.

Məqale “Hürriyyət” qəzeti
ve Hurriyet.az saytında dərc olun-
duqdan sonra nazirliyin mətbuat
xidmətinin rəhbəri redaksiyamızla
əlaqə saxlayaraq, yazıda yer alan



Nazirla generalın şərīkli biznesi...

**Şirvan Dövlət Qoruğunun necə
ələ keçirildiyi ortaya çıxır...**

“Ekologiya və Təbii Sərvətlər Na-
zirliyinin suallarımıza cavab ver-
məməsi belə qənaətə gelməyə
əsas verir ki, hörmətli nazir Muxtar
Babayevin bize deyəcək sözü yox-
dur”, - fikrine etiraz etdi. Onun söz-
lərindən belə anlaşıldı ki, əksinə,
nazir M. Babayev “Hürriyyət”in
məktubuna cavab verilməsi üçün
müvafiq şöbəyə göstəriş verib.

Qarşı tərəfin mövqeyini dərc
etmək bizim ilk növbədə peşə bor-
cumuz olduğundan, nazirliyin mətbuat
xidməti rəhbərinin diqqətinə
çatdırıldıq ki, sorğumuzu cavab gə-
ləcəyi halda saytda dərc olunan
məqaləye dəyişiklik etməyə və qə-
zətin növbəti nömrəsində Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin
mövqeyini eks etdiren yazı dərc et-
məyə hazırlıq. Lakin çox təessüfə
qeyd edirik ki, nazirlik bize cavab
veriləcəyi bildirədə, artıq ikinci
həftədir Şirvan Dövlət Qoruğunun
hansı əsaslarla zəbt olunması ilə
bağlı suallarımıza reaksiya yoxdur.

Yuxarıda da vurğuladığımız kimi,
ötən yazımızda nazirliyin sor-
ğumuza cavab verməməsini onu-
la əsaslandırmışdıq ki, “hörmətli
nazir Muxtar Babayevin bize, yəni
mətbuat deyəcəyi söz yoxdur”.
Buradan isə belə bir qənaət irəli
sürmüşdük ki, görünür, “Şirvan
Dövlət Qoruğuna məxsus 518
hektar ərazi mehz nazirin xeyir-
duası ilə zəbt olunub”.

Təbii ki, nazirliyin iki heftlik
susqunluğu deyilen ehtimalları bir
qədər də gücləndirir. Yəni, cənab
Babayevin sorğumuzu cavabsız
buraxması onu düşünməyə əsas
verir ki, bu məsələdə onun da şəx-



si marağı olub. Sözsüz ki, burada
da ancaq 2 ehtimal üzərində fikir
yürütmək olar: ya hansısa qanunsuz
yollarla naziri “susmağa” məcbur
ediblər, ya da general-leytenant
onu da öz biznesinə şərīk qo-
şub. Hər halda, bunlar sadəcə
versiya olduğundan, həqiqəti cə-
nab nazirin dilindən eйтmək də
düzgün olardı. Unutmayaq ki, hə-
qiqət nə qədər “acı” olsa da, onun
vaxtında üzə çıxmaması bəzən
çox ciddi problemlərə səbəb olur.
Bu baxımdan, hörmətli Muxtar Ba-
bayevin “518 hektarlıq həqiqət”ini
hər an dinləməyə hazır olduğunu
bildiririk.

Əlbəttə, sual oluna biler ki, bi-
zim bu məsələnin üzərinə getmək-
də nə kimi marağımız var? Xüsusi-
nə də Ekologiya və Təbii Sərvətlər
Nazirliyində bu suala cavab ax-
taranların olduğunu dəqiq bildiyi-
mizdən, onları daha çox intizarda
saxlamaq istəməzdik. Şübhəsiz,

burada yalnız dövlət marağından
söhbət gedə bilər. Çox təessüfle
qeyd edirik ki, bütün dünyada eko-
loji problemlərə böyük diqqət ayrı-
lılığı halda, indi Azərbaycanda “ya-
şıl soyqırım” adı hal alıb. Hətta
son vaxtlar vəziyyət o həddə çatıb
ki, artıq işbazlar dövlət qoruqlarını
da məhv etməyə girişib. Bunun
rəsmi təsdiqi kimi, öten həftə “Hir-
kan” Milli Parkı ərazisində ağacların
qırılması ilə bağlı DİN-in Baş
Müəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsi ilə Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin ortaq “əmə-
liyyat” keçirməsini göstəre bilərik.
O cümlədən, Şirvan Dövlət Qoru-
ğunun ərazisinin şəxsi biznesin in-
kişafı məqsədilə məmurlara satıl-
ması da deyilənlərin bariz nümu-
nəsi hesab oluna bilər.

Qeyd edək ki, hazırda iqlim də-
yişikliyi, şirin su ehtiyatının getdikcə
tükənməsi və s. məsələlər qlobla
güclərin, dünyanın aparıcı dövlətlə-

rinin əsas müzakirə mövzusuna
çevrildiyindən, indi ekoloji tarzlığın
pozulması olduqca həssas məsələ
hesab edilir. Odur ki, bu sahədə
Azərbaycanda baş verən negativ
olaylar ölkəmizin imicinə çox böyük
zərbe olur. Hətta bu səbəbdən bir
çox nüfuzlu beynəlxalq təşkilatlar
Azərbaycandan üz çevirirler.

Bunlara misal kimi, dönyanın
ən iri təbiəti mühafizə təşkilatlarından
olan Ümumdünya Təbiəti Mü-
hafizə Fondunun (WWF) adını çə-
ke bilərik. Hansı ki, milyondan artıq
tərəfdəsi və dönyanın 130-dan artıq
ölküsində nümayəndəliyi olan
bu təşkilat son illər Azərbaycanla
işləməkdə maraqlı görünür.

Həmçinin, nüfuzlu “BirdLife In-
ternational” şirkətini de misal gös-
təre bilərik. Məlumat üçün bildirək
ki, bu təşkilatın prioritətlərinə quş
növlərinin yox olmasının qarşısının
alınması, quşlar üçün vacib yerlərin
müəyyənəşdirilməsi və qorunması,
əsas quş yaşayış yerlərinin saxla-

nilması, bərpası və dünya miqyasında
mühafizəcilərin səlahiyyət-
rinin artırılması və s. daxildir. 2,5
milyondan çox üzvü olan “BirdLife
International”ın Kral Quşları Qoru-
ma Cəmiyyəti, Yaponiyanın Vəhşi
Quşlar Cəmiyyəti, Milli Audubon
Cəmiyyəti və Amerika Quş Mühafizəsi
da daxil olmaqla, 116 ölkənin
tərəfdəş təşkilatı ilə əməkdaşlığı
mövcuddur. Yeri gəlmışkən, “Birdlife
International” təşkilatının təklifi
ilə 03 oktyabr bütün dünyada “Ü-
mumdünya Quşların Müşahidəsi
Günü” kimi qeyd olunur. Təessüf
ki, ölkəmizdə günbəgün artmaqdə
olan ekoloji problemlər səbəbindən
bu təşkilat, belə demək olarsa, Azə-
rbaycanla “iplərini” qoparıb.

Eynilə, 1948-ci ildə yaradılan,
mərkəzi iqamətgahı İsvəçrənin
Qland şəhərində yerleşən Beynəlxalq
Təbiəti Qoruma Birliyi - (International
Union for Conservation of Nature and
Natural Resources) haqqında da bu fikirləri
deyə bilərik. Belə ki, sözügedən qurum
89 dövlət, 800-dən çox qeyri-hökümət
təşkilatı və elmi tədqiqat institutu
ile əməkdaşlıq etse də, hazırda
Azərbaycanla əlaqələri dondu-
rulmuş veziyətdədir.

Bütün bu hadisələr fonunda isə
onu demək olar ki, Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin uğur-
suz siyaseti, rəhbər vəzifelərdə
təmsil olunan məmurların şəxsi ci-
xarlarını dövlət maraqlarından
üstün tutması ölkəmizin beynəlxalq
nüfuzunu zərbe altında qoyur.
Odur ki, ne qədər gec deyil, problemlərin
həlli istiqamətində qəti addımlar
atılmalıdır. Bu problemdən
çıxış yolu isə dövlət qoruqlarını
məhv etmək yox, daha da çoxaltı-
maq, ölkədə “yaşıl soyqırım”ın
qarşısını almaqdan keçir.

**Hazırladı:
Ülviiyə ŞÜKÜROVA**

**Redaksiyadan: Qarşı tərəfin
mövqeyini dərc etməyə hazırlıq.**

Britaniya taxt-tacı sahibini dəyişdirdik-dən, yeni Kraliça Yelizavetanın ölümündən sonra ölkədə siyasi gərginlik yaşanmaqdadır. Belə ki, Kraliçanın ölümünün ardınca Boris Conson baş nazir kürsüsünü tələm-tələsik tərk etdi, yaxud buna məcbur edildi. B. Conson dan sonra baş nazir postuna sahib çıxan Liz Trass da ölkədə simvolik rəqəm olan "44 gün" müddətində vəzifəsində qala bildi. Baş nazir postu sanki elə bir bədnam auraya qərq olub ki, bu vəzifəni tutan tələm-tələsik istefə verməyə vadar edilir. III Çarlzin kral taxtına əyləşməs ilə, obrazlı desək, sanki "qara buludlar Britaniya taxt-tacının başının üstünü alıb".

Liz Trass siyasi baxışları "cox aq-qara" olan şəxs adlandırdılar. O, baş nazir olaraq, inflasiya və enerji qiymətlərinin keşkin artmasından qaynaqlanan daxili yaşayış seviyəsində böhranın höküm sürdüyü siyasi gündemi "miras aldı". Üstəlik, Liz Trass özünü Ukrayna davasının qızığın tərəfdarı kimi göstərmədi ki, bu da bezi vaxtlarda onun əleyhine işlədi...

İsrail-Fələstin

Ənənəsi isə, avqustun əvvəlinde İsrail teyyarələri və rakətləri mühasirədə olan Qəzza zolağına zərbələr endirirək, 15-i uşaqlıqla, ən azı 45 fələstinli mülki şəxs həlak olunduqda, Trass İsrailə dəstək bəyanatı verdi və dedi: "Böyük Britaniya İsraili və onun özümü müdafiə etmək hüququnu dəstəkləyir".

Baş nazirin İsraili qətiyyətə dəstekləməsi hətta onun uzun müddət XİN-de çalışmış bürokratların fikirlərini rədd etdiyi və BMT-nin İnsan Haqları Şurasında (UNHRC) İsraili dəsteklədikini, habelə BMT orqanından istifade edildiyini iki sürməsinə sebəb oldu. Xatırladaq ki, iyun ayında UNHRC üzvləri Fələstin xalqının öz müqəddərətini təyinətmə hüququnu təsdiqləyən və Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərində və Colan Təpələrində qeyri-qanuni İsrail yaşayış məskənlərini pisleyən iki qətnamə qəbul etdilər. Böyük Britaniya qətnamelerin əleyhinə səs verdi və bu, bəyənəlxalq ictimaiyyətin qalan hissəsi ilə əsasən ziddiyət təşkil edir. Əgər BMT-nin "dirir cubuya"nın Ağ Evin əlində olduğunu qəbul etsek, hesab edə bilərik ki, bu məqəm Vaşinqtonla Londonun arasında fikirəyi işarə idi. Habelə, Trass ölkənin İsraildəki səfirliliyinin Qüdsə köçürülməsini "düşünəcəyini" de söyləmişdi ki, bu da birmənali qarşılanmadı.

Britaniya və Fars körfəzi arasında əlaqələr

Keçmişdə insan haqlarının pozulması ilə meşğul olan ölkələri "hesabə çəkmək" vədlərinə baxmayaraq, Trass Körfəz ölkələri ilə "iş görməyin" daha vacib olduğuna inanır. XİN rəhbəri kimi o, Böyük Britaniyanın Körfəz Əməkdaşlıq Teşkilatı ölkələri ilə azad ticaret sazısını təmin etmek səylərinin başlamasına nəzarət etdi. Bəyənəlxalq Strateji Araşdırıcılar İnstitutunun (IISS) əməkdaşı Umberto Profasio deyir ki, Britaniya hökuməti bölgənin kommersiya və strateji səbəblərə görə Londonun maraqları üçün kritik olduğunu müəyyən edib.

"Brexitdən sonra Böyük Britaniya üçün ticarət tərəfdəşlərini mümkün qədər şaxənləndirmək çox vacib-

ABS və Britaniya arasında hegemonluğun savaşı



Liz Trassın istefaya məcbur edilməsinin arxasında hansı maraqlar dayanır?..

dir və Fars körfezi, şübhəsiz ki, Londonun son illərdə əhəmiyyətli irəliliyişlər əldə edə bilən bir neçə rəqiblə üzləşdiyi əhəmiyyətli bir bölgədir", - deyir Profasio bildirir. O, eləvə edib ki, Çin və Rusyanın regionda artan tesiri ilə üzləşən Böyük Britaniya əreb tərəfdəşlarının gözündə inam-sizliyindən eziyyət çeken bir çox digər Qərb dövlətləri kimi mövqelərini itirir.

Sözün qisası, Britaniya bir vaxtlar öz nüfuz dairesində olan Yaxın Şərqi və Körfez ölkələrində itirdiyi yərini ABŞ-dan geri almaq üçün cəhdələr edir. Itirdiyi hegemonluq statusunu ABŞ-dan geri almağa çalışır. Bəs Britaniyanın siyasi kursunun müyyəyen edilməsində rolü olmadığı söylənən kral ailesinin bir zamanlar itirdiyi Yaxın Şərqi, Körfez ölkələri ilə isti mənasibətləri barədə nə demək olar?

Britaniya kral ailesinin müsəlman dünyası ilə isti mənasibətləri çox maraqlı məsələdir. Kraliça Yelizavetanın sonra Kral Çarlzin da müsəlman alemi ilə əlaqələri kifayət qədər yaxşıdır. Ümumiyyətə Britaniya kral ailesi yazılmamış konstitusiya ilə siyasi məsələlərdən kənardə qalmış macburiyətindədir. Söhbət ondan gedir ki, hər zaman kral ailesinin dövlət siyasetinin istiqamətləndirilməsində rolunun olmadığı iddia edilib. Hərçənd, bu, belə deyil. Xüsusilə, söhbət Yaxın Şərqi bölgəsinə gəldikdə, Çarlzin onilliklər ərzində Körfezdəki hakim ailələrlə six əlaqələr saxladığı heç kime sərri deyil. O, həmçinin İsrailin işğalı altında yaşayan fələstinlilərə rəğbətini ifadə etdir. Onun bölgədəki əsas məsələlərlə bağlı fiqirləri haqqında bildiklərimiz budur.

Britaniyanın Yaxın Şərqi silah ixracının təşviqində rolü

Belə rəy var ki, Çarlzin son on ilde Birleşmiş Krallığın Ərəb monarxiyalarına 14,5 milyard funt sterlinq (16,8 milyard dollar) dəyərində silah ixracının təşviqində mühüm rol oynayıb. 2011-ci il "Ərəb baharı" üsyanlarından bu yana Çarlzin səkkiz Yaxın Şərqi dövləti ilə 95 görüş keçirib, hansı ki, bu üsyanlar həmən dövlətlərin hakimiyyətlerini təhdid edirdi.

Yeri gəlmışkən, 2018-ci ilde nəşr olunan "Yetmiş yaşında Çarlzin: Düşüncələr, Ümidi və Xeyallar" adlı

300 səhifəlik kitabda yazıldıqına görə, Çarlzin İngiltərəne Körfez ölkələrində əlaqələrini Britaniya silah şirkətlərinin Yaxın Şərqi silah satmaq üçün artıq istifadə etmək isə təmədiyi bildirib.

Fələstin xalqına rəğbət

2020-ci ilin yanvarında işğal olunmuş İordan çayının qərbi sahilinə ilk rəsmi səfəri zamanı Çarlzin İsrailin işğalı altında olan Fələstin əhalisinin çəkdiyi "əzab" və "müsəbətərin" şəhidi olmaqdan dərin təessüfləndiyindən bildirilmişdi və Beyləhmədəki çıxışında demişdi: "Mənim en ümdə isteyim odur ki, geləcək bütün fələstinlilərə azadlıq, ədalət və bərabərlik gətirsin, size çəçkənlənməyə və inkişaf etməye imkan versin".

Britaniyanın "Sky News" televiziyonu ilə isti mənasibətləri çox maraqlı məsələdir. Kraliça Yelizavetanın sonra Kral Çarlzin da müsəlman alemi ilə əlaqələri kifayət qədər yaxşıdır. Ümumiyyətə Britaniya kral ailesi yazılmamış konstitusiya ilə siyasi məsələlərdən kənardə qalmış macburiyətindədir. Söhbət bildirir ki, bu çox vəziyyətə yanaşı, o, son anda baş nazir postuna seçilmək fikrindən daşındığını açıqladı. Böyük etimalla "sakit oturmaq" göstərişi Borisə ABŞ-dan geldi. Onsuz Borisə bundan evli istefaya vadar edən səbəblər de Vəsiqəntəndən qaynaqlanır.

Məlum olduğu kimi, noyabrda ABŞ-da parlament seçkiləri gözlənilir. Seçkilərdə səzsüz ki, demokratlar üstünlük əldə etməyə çalışacaqlar. Yeri gelmişkən, eks-prezident Tramp son etdiyi çıxışında Bayden və Nensi Pelosisi müharibə elan edib. "Biz dəli Nensi Pelosini bitirəcəyik - və o dəli! Biz onların bütün siyasi karyerasını bitirəcəyik - Co Baydenin, Nensi Pelosinin, Şumerin", - deyir Tramp 2024-cü il prezident seçkilərində rəhat oturmayaçğını nümayiş etdirir.

Qeyd etdiyimiz kimi, sentyabrın 8-də Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder razıdır, bu hələ bəli deyil. Vaxtəşirri onun barəsində də neqətiv cəalarlar nümayiş etdirilir. Onun sələfləri Kraliça Yelizavetanın ölümündən sonra baş nazir kürsüsüne "britaniya liberalları"nın kadri Liz Trassın "irəli itələnməsi"yle birgə III Çarlzin şahzadə Vilyam öz vəliəhdilə elan edil. Əlbəttə, hakim elita ondan neqəder

Əcdadlarının mənəvi irsini göz bəbəyi kimi qoruyan qövmlər, xalqlar milli şərəf, qan, namus məsələlərində heç vaxt yaraların qaysaq bağlamasına imkan verməyiblər. Tarix də sübut edir ki, bu işdə sabitqədəm olanlar heç vaxt uduzmayıblar.

Varam yehudi millətinin dəyanətinə! Xolokostun nə olduğunu hamı bilir. İkinci cahan müharibəsi bitər-bitməz yəhudi vətənpərvərlərindən təşkil edilmiş qisasçı qrupları hər yerde elləri günahsız yəhudilərin qanına batmış SS cəlladlarını, ələxüsus konslagerlərde hər cür rəzalet törətmış manyakları bir-bir dənləməyə başladılar. Almaniyani vahimə bürüdü. Bu qisas əməliyyatı düz bir qərinə davam etdi.

Erməni terrorist təşkilatları da eyni inadkarlıqla düşmən saydıqları türk hərbçilərini, dövlət xadimlərini harada gəldi qət-le yetirildilər...

Əgər bu amansız terrorun qurbanlarını sadalamağa başlaşaq, bir qəzet səhifəsi azlıq edər. Bu barədə çox deyilib, çox yazılıb. Qisas almaq məsələsinə biz nə Siciliya əhlinə, nə də albanlara çata bilmərik. Bunlarda qan qisası yüz illər boyu müqəddəs, həm də vacib ayın seviyyəsində olub. Bizim doğma Qafqazın dağ camaatından da-ha danışmiram.

Sual edirəm ki, Azərbaycanda dəhşətli cinayətlər törətmış yüzlər ermənidən heç olmasa biri, ya da ikisi tutulub boğazın-dan asılıbmı? Üst-başlarına boz qurdun şəkillərini yapısdırıb orda-burda lovğa-lovğa veyillənen avaraları erməni heç ciddi də qəbul etmirdi. Çölün fərəsi, evin xoruzu olan bu mezhəkəçilərin işləri-gücləri dükan-bazardan "bac-xərac" yiğmaq idi. Bunların kəshakəs vaxtlarında mən nə lazımdır yazmışam, həyat da mənim haqlı olduğumu sübut etdi.

Erməni köpəkoğlu bu başı-pozuqları, onların "fürerlərini" yaxşı tanıdığı üçün qorxub çəkinmirdi. Qətllər, təxribatlar davam edirdi...


...Milyonlara pul demeyən bizim "qeyrət dağarcıqları" da ellərini ciblərinə salıb, heç olmasa erməni cəlladlarının üzərinə qorxmadan gedən oğullara nə əl tutdular, nə kömək etdilər.

...Nə Rusiyada, nə də Bakıda bir erməni şovinistinin burnu da qanamadı. Rusyanın iri şəhərlərdə ermənilərlə şərki iş görən, biznes quran qarabağının sayı-hesabı yoxdur. Bu faktdır!

...Şuşa rəşadətini göstəren son illərdə yetişmiş gənclik idi. Siyasi oyunbazlarının təsirində tamam uzaq gənclik! Millətin üzünü bunlar ağardılar!



Biz hala düşməndən tam qisas almamışıq



Firuz HƏSIMOV

İndi deyəcəyim sözlərdən bəzilərinin qeyrət damarı qalxa-caq. Olsun! Qafqazın tarixində azərbaycanlı qədər hər dörlü həqarətə məruz qalan ikinci xalq yoxdur. Şəhidlərinin, müqəddəs şəxslərinin məzarları dağıdırıb, qız-gəlini qul kimi cariye bazarlarına çəkilib, məscidləri, ziyyətgahları qəsdən murdarlanıb, ev-eşiyində gözəgəlimli nə varsa daşınib aparılıb.. Binəva azərbaycanlı ovunması mümkün olmayan dərdi de çəkiib, işgal altındakı şəhər və kəndlərdə qapı-pəncərələri, metal məhəccərləri, təsərrüfat alətlərini belə qərimet kimi yığıb aparan cənubdan gələn doğma soydaşları olub. Bu dərd nə deyiləsidir, nə çəkilesi! Biz isə ciddi-cəhdə tariximizin bu utanc getirən səhifəsini unutmağa çalışırıq. Amma çox nəhaq yere!

Dünya tarixindən bilirik ki, hər hansı bir ölkə ağır sınaqlarla üzləşəndə onun qeyretli kübarları sinələrini qabağa verib müqaviməti də təşkil ediblər, özləri də ön cərgədə vuruşublar. Xainlər, düşmənə pərdə arxasında qulluq edənlər də olub. Amma reiyət, aşağı təbəqə həmişə namuslu kübarların sözüne baxıb, onların arxasında ge-

dib. Müstəqillik dövrünün ən böyük "bəhrəsi" bizdə gəda, lakey xisletli yırtıcı bir təbəqənin yanraması oldu. Bu mənfur təbəqənin də imanı da, qiblegahı da dəllardır. Tam cəzasızlıq mühitinə dövlətin sərvətlərini talan və tarac edənlər bütün xalqın əxlaqını pozduklar. Tamah, nəfs bütün ülvə anlayışlara qalib geldi. Rusların təbirincə desək, "bezdarniy" pulsuz "ideoloqlar"

mələrindən danışmiram. Niye etiraf etmir ki, nuvorislərin azınlıktırları bir təbəqənin yanraması oldu. Bu mənfur təbəqənin də imanı da, qiblegahı da dəllardır. Tam cəzasızlıq mühitinə dövlətin sərvətlərini talan və tarac edənlər bütün xalqın əxlaqını pozduklar. Tamah, nəfs bütün ülvə anlayışlara qalib geldi. Rusların təbirincə desək, "bezdarniy" pulsuz "ideoloqlar"

Ürəyi intiqam odu ilə yanan azərbaycanlı balası nəyə baxıb düşmən üzərinə getməli idi? Bir tərəfdə cah-cələlli imarətdə hakim partiyanın bonzası, o yanda yağı-bal içinde yaşayan təyin olunmuş "millət vəkili", bu tərəfdə qırmızı lampaslı şalvar geymiş, hələk olmuş əsgərlərin cəsədlərini dərələrə atdırılmış general, o biri yanda şəhid ailəsinin torpağına göz dikmiş rüşvətxor məmur, tanınmış elit fahişələrə hamilik edən nazir, ... bizim gənclər göz açıb bunu görüblər.

da bir tərəfdən xalqı çəşbaş salıdalar.

Ürəyi intiqam odu ilə yanan azərbaycanlı balası nəyə baxıb düşmən üzərinə getməli idi? Bir tərəfdə cah-cələlli imarətdə hakim partiyanın bonzası, o yanda yağı-bal içinde yaşayan təyin olunmuş "millət vəkili", bu tərəfdə qırmızı lampaslı şalvar geymiş, hələk olmuş əsgərlərin cəsədlərini dərələrə atdırılmış general, o biri yanda şəhid ailəsinin torpağına göz dikmiş rüşvətxor məmur, tanınmış elit fahişələrə hamilik edən nazir, ... bizim gənclər göz açıb bunu görüblər.

Mən hələ harin balalarının qəsədən kasib-kusuba acıq ver-

sənələr, quldurlar ən mühüm dövlət strukturlarında oturublar, buradakı hakimlər pulun müqabilində Sümrün özüne də bəraət verə bilərlər, buradakı siyasi bu-qələmun iki dəqiqliğin içinde qiyafəsini dəyişsə də üzüne tüpü-rən yoxdur. Əksinə, beləsini ya Milli Məclisə getirib oturdurlar, ya sinəsinə orden taxırlar.

...Biz haqlı olaraq misilsiz Şuşa əməliyyatı ilə öyüne bili-rlik. Bu şücaətin yiyələri məclis-lərə geləndə ayağa qalxmaliyiq! Amma hər lotu-potuya da imkan verməməliyik ki, bu və-qidən laqqırtı vursun, nə isə yazanda murdar xalturaya yol versin. Bizim bir komandırın bu hadisələrlə bağlı sözlərini heç vaxt unutmayağam: "Mən əs-gərlərimin üzərinə qorxudan baxa bilmirdim!". Müqəddəs qı-sas namine döyüşə atılan Azərbaycan gənci belə də olmalı idı.

Belə gənclər bir deyil, iki deyil. Bir torpaqda ki əsir düşməmek üçün zabit özünü vurursa, bir yerdə ki yarası qan verən əs-gər döyüş dostlarından aralan-maq istəmirse, bir ölkədə ki tek balasını itmiş ana, Vətən sağ olsun deyirse, orada baş girlə-yen rüşvətxorun, yaltaq qələm sahibinin, şəhidin xatirəsini təh-qir edən ayaqları altında yer od tutub yanmalıdır. Təkcə erməni qatilindən yox, qəddini dir-çəltməyə başlamış dövlətin daxilində min dörtlü təxribat törə-dənlərdən haqq-hesab sorulmalıdır.

di? ...Yerlə yeksan olmuş xani-manlar göstərilir, qısasa, intiqama çağırın bir cümle də eşidil-mir. Ən çox eşitdiyimiz sözler isə bunlardır, erməni vandalizmi, ATƏT bizi sayır, humanitar təşkilatlar hara baxırlar və i.a.

Xaçpərest dünyası nə avamdır, nə də kor. Avam da bəzik, kor da. Bize yuxarıdan aşağı baxan xaçpərest dünyası çox gözəl göründü ki, ermənilər əllərinə düşən müsəlmanları işğen-cə ile öldürəndə, qız-gəlinlərin namusuna toxunanda, var-dövləti daşıybı aparanda, biz Bakıda "Gözəllik" və "Göbek rəqsəlli" müsabiqələri təşkil edirdik. Xaçpərest dünyasının rəhbərləri çox gözəl göründülər ki, Azərbaycanda ən dəhşətli başkə-

68 yaşlı döyüşçüyə əmək pensiyası verilmir, əlliyyi təsdiq olunmur...



Rasim Novruzov: "Məhkəmə "sənə pensiya düşür" qərarı verdi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ləğv etdirdi"

Birinci Qarabağ Müharibəsi iştirakçısı, Ağdam rayonunun Gülləli kənd sakini Rasim Novruzov tərəfindən "Hürriyyət" in redaksiyasına şikayət məktubu daxil olub. O, 68 yaşı tamam olsa da, inkiyadək pensiya ala bilmədiyindən şikayət edir:

"Mən 1988-ci ilin axırlarında, könüllülər dəstəsi yaradaraq, Qarabağ müharibəsində iştirak etmişəm. Həmin vaxt mənim təşəbbüsümlə kəndin cavanlarından ibarət könüllü dəstə yığıldı və məni də özlərinə komandır seçdilər. Hərdağda bir dəstə var idi. Biz de dağların birində yerləşmişdik. İlk əvvəl düşmənin qarşısına küt alətlərlə, yaba ilə çıxırdıq. Çünkü silah tapa bilmirdik.

Müharibənin çətin vaxtları idi. Ağdamda "Fred Asif" adlı döyüşçü var idi, Allah rəhmət eləsin, onu tənimayan yox idi. Getdim ona müraciət etdim, komandiri olduğum dəstəyə silah verdi. Əlimizdən gələni edirdik, döyüşdük. Erməni bizim kəndə gire bilmirdi.

1991-ci ildə Ağdamın polis reisi məni yanına çağırıb dedi ki, Rasim, mənə bələdçi lazımdır. Qarabağın xəritəsini stolun üstünə qoydu və soruşdu ki, hansı tərəfdən getsek, az itki verərik? Bizim Abdal Güləblə kəndi 6-7 erməni kəndinin arasında yerləşirdi. Orda mənə 4 silah daha verdilər. Bir polis eməkdaşını da qoşular ki, bu silahları



aparıb əsgərlərə verək.

Polis rəisinin pəncərədən gözü maşına sataşdı. Soruşdu ki, o maşın sənindir? Dedi, bəli. Vərəq göstərdi, orada ermənilərin məni axtarışa verdikləri yazılmışdı. Ermənilər iddia edirdilər ki, guya, Ağdamda silah daşıyıram. Dedi, Ağdamdan qıraqa çıxma, səhv başa düşülərsən, həbs oluna bilərsən.

1991-ci ildə dağın yanına top mərmisi düşdü və mən ağır yaralandım. Gözümü hospitalda açdım, kəllə-beyin travması almışdım, bir də dizimdə ağır yaralar var idi. Həkim dedi ki, sənə döyüşmək olmaz. Əlbettə, razılaşmadım, bir az ayağa qalxan kimi döyüş bölgəsinə yollandım. Tez bir zamanda yenidən məni ağır formada həmin həkimin yanına getirdilər. Həkim tibbi müdaxilədən sonra dedi ki, bir də mənim yanımı gəlmə, bir gün düşdүүн vəziyyətdən ayılmaya caqsan, sənə hərəkət olmaz. Odur ki, məni bu vəziyyətdə döyüşməyə qoymadılar. Qayıdır evimə gəldim, müalicələr davam edirdim və bu günə kimi də davam edir. Bütün güclü nevropatoloqların yanında olmuşam, heç nəyin xeyri yoxdur.

Oğlum Misirə göndərdi, bir az ordakı hekimin müalicəsinin xeyrini görmüşəm.

Mənim problemim odur ki, 4 aydır 68 yaşına keçmişəm, amma dövlətin qoysuğu pensiyani ala bilmirəm. Məhkəmələrə müraciət etmişəm. Qarabağ döyüşçüsü kimi sənəd vermirlər, əlliyyimi təsdiq etmirler. Hər kəsə bəllidir ki, Ağdam korpusunun arxiv şöbəsində minlərlə insanın sənədi yanib kül oldu. Bunun günahkarı biz deyilik, axı. Şahid istədilər, 3 şahid apardım. Məhkəmə "sənə pensiya düşür" qərarını verdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Apellyasiya Məhkəməsinə müraciət edib və qərar ləğv edilib. 4-5 ay sonra İnzibati Məhkəmədən məktub geldi ki, sizə pensiya düşmür. 21 il stajım var, amma pensiya stajı olmayan vətəndaş kimi aylıq pensiya alıram".

"Hürriyyət" vasitəsilə müvafiq qurumlara müraciət edən Rasim Novruzov haqqı olan pensiyani almaq istədiyini bildirir: "Cənab Prezidentə, lazımi orqanlara bir daha müraciət edirəm. Mən haqqım olan pensiyamı isteyirəm. Haqqım olmayı istəmirməm. Dövlətimdən pensiya tələb edirəm. Ali Məhkəməyə də müraciət etmişəm, hələlik



heç bir xəbər yoxdur. Mənə ya staşa görə əmək pensiyası kəsilsin, ya da əlliyyi pensiyası verilsin. Mən bu torpaqlarda can qoymuşam. Lazım olsa, bu halımla müharibəyə çağırısalar yenə gedərəm. Pensiya verilmir, kəsilsir deye torpağımdan keçəsi deyiləm. Sizin vasitənizlə rəsmi qurumlara müraciət edirəm ki, mənə düzgün pensiya kəsilsin".

Hazırladı: Jalə FAMILQIZI

P.S. Şikayətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bil-mədik. Ümumilikdə isə, görünən odur ki, növbəti haqsızlığa imza atılıb. Axı, Ağdam korpusunun arxiv şöbəsi təxribat nəticəsində od vurulub yandırılırsa, bunun cəzasını niyə günahsız vətəndaşlar çəkməlidir?!



Qarabağ müharibəsi iştirakçısı dələduzluğa məruz qalıb

Ağstafada hərbçi bir neçə ailəni aldadıb, pullarını mənimsəyib

Ilkin Umarov deyir ki, bankdan 10 min AZN götürərək, tanışı Seymour Hacıyev verib ve sonradan həmin vəsaitin çox hissəsini özü ödəməyə məcbur olub.

Ağstafa rayonunun Düzqışlaq kənd sakini Umarova Rəna Mubar qızı və həyat yoldaşı, Birinci Qarabağ Müharibəsi iştirakçısı Umarov İlkin Heyder oğlu terəfindən "Hürriyyət" qəzetiin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi İlkin Umarov dələduzluğa məruz qaldığını, tanışı Seymour Hacıyevin onu aldatdığını iddia edir:

"Hacıyev Seymurla aileyi yaxın olmuşuq. Bir ara az qala qohumluq münasibətləri qurulurdu. Sonradan başa düşdük ki, bu insan bizdən və bütün etrafından istifadə edir", - deyən İlkin Umarovun sözlərinə görə, bankdan 10 min AZN götürərək, tanışı Hacıyev Seymour Oqtay oğluna verib və sonradan çox hissəsini özü ödəməyə məcbur olub.

"10 min AZN pulun az miqdarını özü ödədi, çox hissəsini biz ödəməyə məcbur olduq. Banka ödəniləcək pulun bir qismi qalandı, Seymour yenə yoldaşım ilkini razı salıb, daha 20 min AZN kredit götürüb. Mən bu krediti bilən kimi, "yene ödəməyəcək, yüksək düşəcək" deye yoldaşımı şikayətləndim. İlkin mənə dedi ki, yox Rəna, Seymour çıxılmaz vəziyyətdədir, işi dolaşır, mənə söz verib, evini satıb borclarını ödəyəcək", - Rəna Umarova bildirir. Onun sözlərinə görə, Seymour Hacıyev hərcidir, gəliri yaxşı olsada, pulu ödəmir.

"Bu insan illerdə "bu ay ödəyəcəm", "gələn ay ödəyəcəm" deyərək bizi aldadır. Əvvəller vəziyyətimiz bu qədər pis deyildi, krediti ödəyirdik. İndi isə ödəyə bilmirik. Yoldaşım ağır xəstədir, elil arabasına məhkumdur, heç bir yerdə gəliriz yoxdur, pensiya alıq, onu da Seymourun kreditinə veririk", - deyə R.Umraova vurgulayıb.

Şikayətçi deyir ki, Seymour Hacıyev təkcə onları deyil, kənddə bir çox insani aldadıb: "Maraqlansanız, bilərsiniz ki, Hacıyev Seymour adlı şəxs tək bizi yox, bizim kimi bir çox ailələri aldadıb. Hətta şəhid ailəsini de aldadıb, pullarını alıb. İlərdir Seymourun əvəzinə ödədiyim pulların çeklərini saxlamışam. Hal-hazırda Salyanda N sayılı hərbi hissədə işləyir. Qızım bir çox orqanlara müraciət edib, ancaq cavab yoxdur. Yoldaşının sağlam durumu günü-gündən pisləşir. Xəstə hali ilə öz-özünü çox qınayır. Bizi necə çətin vəziyyətdə qoysunu deyir". Rəna Umarovanın sözlərinə görə, inkiyadək S.Hacıyevin yerinə banka 5 min AZN ödəyib, hazırlıda da ödəməyə davam edir: "Mən Hacıyev Seymurdan illerdə ödədiyim 5 min AZN-lı və hal-hazırda banka ödədiyim aylıq krediti ödəməsini istəyirəm. Yoldaşımın müalicəsi üçün pul təpmir. Ödədəyiim pulları qaytarınsın, yoldaşımı müalicəyə aparın.

"Hürriyyət" vasitəsilə ölkə rəhbərliyinə müraciət edəm! Xahiş edirəm, şikayətimə əsaslı şəkilde baxılsın".

Jalə FAMILQIZI

P.S. Dələduzluqda ittiham olunan Seymour Hacıyevlə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Onun mövqeyini də dərc etməyə hazırlıq.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada Vladimir Putinin iştirakı ilə üçtərəfli görüş keçirəcək. Bu barədə axar.az-da yer alan infomasiyaya görə, görüşlə bağlı işlər Rusiya prezidentinin oktyabrın 14-də Astanada MDB sammitində Ermənistanla Azərbaycan arasında ərazi mübahisələrinin müzakirə olunduğu barışdırıcı çıxışından sonra başlayıb. O da bildirilir ki, görüş oktyabrın sonuncu günündə baş tutacaq və bunun üçün əsas yerlər Moskva və ya Soçi hesab olunur.

Rusiya Elmlər Akademiyasının Şərqşunaslıq Institutunun direktor müavini Aleksandr Sakov isə erməni mediasına müsahibəsində qeyd edib ki, delimitasiya və demarkasiya olunmayana qədər sərhəddə yeni toqquşmalar olacaq. Onun fırınca, Azərbaycanla sərhəddə eskalasiya ola bilər, çünki delimitasiya və demarkasiya işləri aparılmayıb: "Azərbaycanın Ermənistana genişmiqyaslı hücum üçün heç bir ilkin şərt yoxdur. Lakin Azərbaycan mövqelərini yaxşılaşdırmaq üçün yeni cəhdələri edə bilər. Sərhəddə bu gərginliklər Azərbaycana lazımdır, çünki bu yolla ticarət üçün zemin yaranır. Ermənistana Azərbaycan arasındaki sərhəd SSRİ dövründəki bütün sərhədlər kimi delimitasiya və demarkasiya olunmayıb. Ona görə də belə problemlər qəçilməzdür".

Bu arada, nə qədər qəribə səslənse də, İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian bəyan edib ki, ölkəsi Ermənistənin təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir. Molla rejiminin təmsilçisi əlavə edib ki, Qafanda Baş Konsulluğun açılması qərarı İran hökuməti və xalqının iki xalq arasında "min illik əlaqələrə" nə qədər böyük əhəmiyyət verdiyini nümayiş etdirir: "Qafan rayonu Şimal-Cənub dəhlizinin ən mühüm hissələrindən biridir. İran Ermənistəni ən mühüm tranzit ölkələrdən biri hesab edir. Biz bütün səylərimizi göstərəcəyik ki, tranzit, yüksək və sərnişin daşımaları mehz bu yolda inkişaf etsin".

"Güney Azərbaycandakı soydaşlarımıza işgəncələrə qarşı Bakıda komitə təsis edilməli, o cümlədən Azərbaycan da artıq İranə qarşı iqtisadi sanksiyalara qoşulmalıdır"



gözləməyə dəyməz"

Bu həftə Azərbaycan, Ermənistən və Rusiya liderlərinin üçtərəfli görüşünün gözlənildiyini xatırladan Prezident yanında Dövlət idarəciliq Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə qeyd edib ki, son Fransa və İran müdaxilələrini nəzərə alsaq, Nikol Paşinyan görüşə gicəllənən baş ilə geləcək: "Belə ki, hazırda hüquqi qüvvəsi olmayan ATƏT-in nümayəndələrinin Ermənistanda olması və Avropa İttifaqının xüsusi missiyasının Zəngəzurda olmaları nəzərlərdən qəcmamalıdır. Fransa-İran-Ermənistən arasında gizli Qafqaz anlaşmasını nəzərə alsaq, İrəvanın demarkasiya və kommunikasiya məsələsində adek-

"İrana cavab olaraq Bal mühacir hökuməti təsis

Məhəmməd Əsədullazadə:

"İran rejiminin İslaili bəhanə etməsi özünün anti-Azərbaycan siyasetini pərdələməyə xidmət edir"

Beləliklə, həm Hüseyin Əmir Abdullahianın açıqlaması, həm də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi onu deməye əsas verir ki, fars-molla rejimi Azərbaycan və qardaş Türkiyənin türk və islam aləmində nüfuzunun artmasından, Zəngəzur dəhlizinin açılma ehtimalları, eyni zamanda Türk Birliyinin güclənməsindən ciddi narahatlıq keçirir. Məhz elə bu səbəbdən də nəyin bahasına olursa-olsun Ermənistəni müdafiə etməyə çalışır. Mövzuya təxminən, bu konteksdən yanaşan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə "Hürriyyət"ə açıqlamasında bildirib ki, Azərbaycan İrandakı səfiri ni məsləhətləşmələr üçün Bakıya çağırımalıdır. Onun sözlərinə görə, Tehran Azərbaycanla siyasi əməkdaşlıqda maraqlı deyil: "Mühafizəkarların namizədi İbrahim Rəisi prezident seçiləndən sonra onun Azərbaycanla əlaqələrdə problemlər yaradacağı qeyd etmişdim. Budur, artıq İranın Ermənistəna kamikadze dronlar və tanklar verdiyi məlumat. Bütün bunları nəzərə alaraq, İran cavab olaraq Bakıda Gü-

Zaur Məmmədov:

"Moskva sülh müqaviləsinin imzalanmasının Brüsselin deyil, özünün ev sahibi olduğu görüşdə baş tutmasını istədiyindən çox güman ki, Putin iclasa əlibos gəlməyəcək"

nəy Azərbaycan mühacir hökuməti təsis edilməsi üçün xaricdə yaşayan güneyli fəalları dəvət etmək lazımdır. Həmçinin, Güney

Elxan Şahinoğlu:

"Tehranın Ermənistəni dəstəkləməsi onsuz da gərgin olan İran-Azərbaycan münasibətlərində daha dərin çat yaradacaq"

Azərbaycanın sərhədlərini pozurdu. Bir sözlə, Tehran rejimi heç zaman müsəlman təəssübəşüli ortaya qoymayıb. İranın Fələstin sevgisi də saxtadır. Dü-

Beləliklə, həm Hüseyin Əmir Abdullahianın açıqlaması, həm də İran İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi onu deməyə əsas verir ki, fars-molla rejimi Azərbaycan və qardaş Türkiyənin türk və islam aləmində nüfuzunun artmasından, Zəngəzur dəhlizinin açılma ehtimalları, eyni zamanda Türk Birliyinin güclənməsindən ciddi narahatlıq keçirir...

Azərbaycandakı soydaşlarımıza işgəncələrə qarşı Bakıda komitə təsis edilməli, o cümlədən Azərbaycan da artıq İranə qarşı iqtisadi sanksiyalara qoşulmalıdır"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, İran rejiminin İslaili bəhanə etməsi özünün anti-Azərbaycan siyasetini pərdələməyə xidmət edir: "Birinci Qarabağ müharibəsində ne İsrail, ne de NATO vardi. Heç Türkiye də yox idi. Amma İran həmin illərdə də Ermənistəna ciddi dəstək verirdi,

şünürəm ki, gələcək perspektivdə İranın parçalanması, Bellucistan və Əhvazda yeni dövlətlərin yaranması mümkündür. Bu zaman Güney Azərbaycan isə Azərbaycanla birləşəcək".

"Fransa-İran-Ermənistən arasında gizli Qafqaz anlaşmasını nəzərə alsaq, İrəvanın demarkasiya və kommunikasiya məsələsində adekvat addımlar atacağını

Natiq Cəfərli:
"Rusiya və İran öz maraqları çərçivəsində regionda qalıcı və ədalətli sülhün bəqrərar olmasını, Azərbaycanla Ermənistən arasında məsələlərin birdəfəlik həllini istəmir"

vat addımlar atacağını gözləməyə dəyməz. Deməli, hazırda Bakı və İrəvan arasında ortaq mexrəcə gəlmək üçün ən optimal variant - sülh müqaviləsidir. Sülh müqaviləsinin imzalanmasından sonra digər dəha az prinsipial əhəmiyyət daşıyan məsələlərin müzakirəsinə müəyyən vaxt ayırlı bilər. İndiki məqamda ən vacib məsələ isə Ermənistən Azərbaycanın sərhədlərini və ərazi bütövünü tanımışdır".

Bakı Politoloqlar Klubunun rəhbərinin qənaətinçə, Moskva sülh müqaviləsinin imzalanmasının Brüsselin deyil, özünün ev sahibi olduğu görüşdə baş tutmasını istədiyindən çox güman ki, Putin iclasa əlibos gəlməyəcək: "Xatırladım ki, sülh müqaviləsinin Brüssel, Paris - Vaşinqton və Moskva variantları arasında fərqlər var. Vaşinqtonda Azərbaycan bir sira korrektələr edib. Bu arada, sülh müqaviləsinin imzalanması əslində daha geniş platformda, ABŞ, Avropa İttifaqı, ATƏT və Rusyanın iştirakı ilə baş tutması daha məqsədəyəndir. Bu təqdirdə, Ermənistən gələcəkdə mümkün ciğallığı zamanı əli-qolu bağlanmış ola-

caq. Onu da əlavə edim ki, İran, Fransa və ATƏT Ermənistanın sərhədlerini qorumaqla bağlı Paşinyanla razılığa gəliblər. Onlar konsulluq açmaq, Qərbi Zəngəzura müşahidəciler göndərmək kə öz ələmlərində Qafanı, Gorusu qorumaq isteyirlər. Lakin bilməlidirlər ki, Azərbaycan Qarabağda separatçılığın ləğvini tələb edir. Əgər tələb yerinə yetirilərsə gələcəyə baxacaqıq, yetirilməsə tarixə qayıdacaqıq. Tarixdə isə İran və Ermənistan arasında sərhəd olmayıb".

"İsrail bize "dəmir günbəz" satarsa, onda Ermənistanın Azərbaycana qarşı istifadə etməyi planlaşdırıldığı İran



kıda Güney Azərbaycan edilməlidir"

Nazim Cəfərsoy:
"Azərbaycanı düşmənləşdirmək Tehran üçün İran cəmiyyətində getdikcə artan Türkçülük və Azərbaycanlıq meyillərini zəiflətmək məqsədi daşıyır"

İstehsalı olan dronların faydası olmayacağı

"Atlas" Araşdırımlar Mərkəzinin rehberi, politoloq Elxan Şahinoğlu isə bildirib ki, İsrail bize hava sahəsini qorumağa imkan verən "dəmir günbəz" satarsa, onda Ermənistanın Azərbaycana qarşı istifadə etməyi planlaşdırıldığı İran istehsalı olan dronların faydası olmayacağı: "İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, xarici işlər naziri İrevana gedərək Ermənistana dəstek ifadə edir, yerdə qalır Tehranin Ermənistana pilotsuz uçuş aparatları satması. Gedisət buna doğru gedir. Tehranın məntiqi belə olacaq: "Azərbaycan İranın düşməni İsraildən pilotsuz uçuş aparatları alırsa, biz də Azərbaycanın düşməni Ermənistana pilotsuz uçuş aparatları sata bilərik". Odur ki, İsrail bize hava sahəsini qorumağa imkan verən "dəmir günbəz" satarsa, onda Ermənistən Azərbaycana qarşı istifadə etməyi planlaşdırıldığı İran istehsalı olan dronların faydası olmayacağı, sadəcə bu "izdivac" onsuza da gərgin olan İran-Azərbaycan münasibətlərində daha

dərin çat yaradacaq". Qardaş Türkiyənin Şuşada konsulluq xidmətinin fealiyyətə başlamasının vacibliyini vurgulaya politoloqun sözlərinə görə, bu, Türkiyənin Qarabağda varlığını göstərən əsas amillərdən birinə çevriləməlidir: "Ermənistandan və İran-dan Qarabağ təhlükənin miqyası azalmayıb. Əlbəttə, güclü ordumuz təcavüzkarlara qarşı ayıqdır. Ancaq Azərbaycanı hədəf almaq istəyənlər bilməlidirlər ki, Qarabağ istiqamətində bize yenə də problem yaratmaq istəsələr qarşısında Türkiyəni görəcəklər. Bu baxımdan Şuşada konsulluq xidməti Türkiyənin Qarabağda varlığını göstərən əsas amillərdən birinə çevriləməlidir".

"Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsi Rusiya və İranın regiona təsirlərini azaldacaq"

Rusiya və İranın regionda qalıcı, ədalətli sülhün bəqrərar olmasını, Azərbaycanla Ermənistan arasında məsələlərin birdəfəlik həllini istəmədiyini bildirən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə qeyd edib ki, böyük sülh müqaviləsi hər iki ölkənin regiona təsirlərini azaldacaq: "İranın və Rusyanın Azərbaycana qarşı tutduğu ədalətsiz mövqə, hər iki ölkənin dövlət mediasında ölkəmizə qarşı səsləndirilən fikirlər məmələkətin TV-lərində topa tutulur...

Rusiya və İranın regionda qalıcı, ədalətli sülhün bəqrərar olmasını, Azərbaycanla Ermənistan arasında məsələlərin birdəfəlik həllini istəmədiyini bildirən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə qeyd edib ki, böyük sülh müqaviləsi hər iki ölkənin regiona təsirlərini azaldacaq: "İranın və Rusyanın Azərbaycana qarşı tutduğu ədalətsiz mövqə, hər iki ölkənin dövlət mediasında ölkəmizə qarşı səsləndirilən fikirlər məmələkətin TV-lərində topa tutulur...

səsləndirilən fikirlər məmələkətin TV-lərində topa tutulur. Aydındır ki, belə açıqlamalara "yaşıl işıq" yandırılıb. Çok güman, münasibətlərin gərginləşməsi davam edəcək, çünkü hər iki qonşumuz öz maraqları çərçivəsində regiona qalıcı və ədalətli sülhün bəqrərar olmasını, Azərbaycanla Ermənistan arasında məsələlərin birdəfəlik həllini istəmir. Böyük sülh müqaviləsi hər iki ölkənin regiona təsirlərini azaldacaq. Əger qarışdurma və münasibətlərin gərginləşməsi qəçilməzdürsa, ölkə olaraq buna hazırlaşmaliyiq, hətta gecikmişik. Bir tek quru sərhədlərin bu gərginliyə görə qapalı qalması artıq yetərli deyil. Hər iki qonşunun ölkənin daxilinə müdaxilə etmək üçün kifayət qədər alətləri, təxribatlar törətmək təcrübəsi və resursları var. Məhz buna görə, illərdir deyirdik, çağırışlar edirdik ki, ölkədə cəmiyyəti "azarkeşlər toplusuna" çevirmək olmaz, ideoloji siyaseti özünü daim kəsən həkimiyət toplumun qonşu ölkələrə azarkeşlik edən qruplara bölünməsinə səbəb oldu". REAL-in icra katibi iddia edir ki, ölkə daxilində siyasi azadlıqlar məhdudlaşdırıqca, sivil toplumun, siyasi partiyaların fealiyyətinə ciddi maneələr yaradıldıqca o boşluqları cənubdan və şimaldan gələn

təsirlər doldurmağa başladı: "Şimaldan gələn təsirlər daha çox hakimiyyətin içinde olan "5-ci kolon" vasitəsi ilə təhlükələr töredə bilərsə, cənubdan təsirlər birbaşa bizim vətəndaşlara, onların dünya görüşünə və davranış qaydalarını nadir. Çətin durundur, Azərbaycanın qarşısında böyük çağırışlar, təhlükələr, amma həm de tarixi fürsətlər var. Məmələkəti təhlükələrdən sığortalamağın ən effektiv yollarından biri də işlək, ideoloji siyasi partiyaların sağlam rəqabəti və dövlət maraqlarının müdafiəsində birgə fəaliyyət platformlarının yaranmasıdır. Ümid edirəm ki, həkimiyət bunu anlayır və Milli Məclisdə ilkin müzakirə olunan "Siyasi Partiyalar haqqında" qanun layihəsi bu təhlükələri önləmək məntiqi ilə hazırlanacaq".

"Azərbaycanı düşmən kimi karakterizə etmək irana regionda yaranan yeni geosiyasi balansa müdaxilə etmək fürsəti verir, lakin yüksələn Türk milliyyətçiliyi və Azərbaycanlıq fonunda Tehran rejimi daxildə tərs reaksiya ilə qarşılaşa bilər"

Hazırda İranda daxili vəziyyətin gərgin olduğunu deyən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırımlar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə bildirib ki, bu cür durumlarda avtoritet rejimlər xaricdə bir təhlükə formalaşdıraraq və bir düşmən obrazı yaradaraq xalqın diqqəti ni ortaya yönəltmək isteyirlər: "Bugünkü geosiyasi şərtlərdə bunu ənənəvi düşmən İsrail, ənənəvi rəqib Türkiyə və ya razlaşma astanasında olduğu Qərbə yaratmaq Tehrana müxtəlif motivlərlə sərf etmir. İran da bu kontekstdə Azərbaycandan bir düşmən profili yaratmağa çalışır. Tehranın yanaşmasına görə, Azərbaycan yuxarıdağılarla müqayisədə nisbətən daha kiçik bir aktyordur və beleşə, bu həmlik İrana regionda daha az maliyyə ilə xalqını manipulyasiya etmək imkanı verir. Azərbaycanı düşmən kimi xarakterizə etmək İrana regionda yaranan yeni geosiyasi balansa müdaxilə etmək fürsəti verir. İran bunu ya Türkiye, Rusiya və ya Qərbi birbaşa qarşısına alaraq, ya da Azərbaycan ilə Ermənistan üzərində edə bilər. Yuxarıda dediyimiz kimi, İran üçün Rusiya, Türkiyə və Qərb uyğun hədəflər deyil. İranın bu gün şərtlərdə Türkiye+Rusya+Avropa Birliyi üçbuçagında uğurlu balans yaradan Azərbaycan üzərində də regionda çox fəal rol oynaması mümkün deyil. Ona görə də Tehran regionda zəif halqa olan, düşdüyü vəziyyətdən çıxış yolu və yeni dəstək axtaran Ermənistən üzərində fəal rol oynamaya çalışır. Bunun üçün də Ermənistən dəstəkçisi olmaqdadır və ermənilərin Zəngəzur həssasiyyətini mühüm bir vasitə kimi fəal istifadə etməkdədir".

QAFSAM-in sədr müavininin fikrincə, Azərbaycanı düşmənləşdirmək Tehran üçün İran cəmiyyətində getdikcə artan Türkçülük və Azərbaycanlıq meyillərini zəiflətmək, İrançılıq və dövlətçilik motivasiyasını gücləndirmək məqsədi daşıyır: "Ancaq bu cəhd iki ucu kəskin buçaqdır, yüksələn Türk milliyyətçiliyi və Azərbaycanlıq fonunda Tehran rejimi daxildə tərs reaksiya ilə qarşılaşa bilər. Onu da qeyd edim ki, Ermənistən dəstəkləmək və Zəngəzur üzərində gərginlik yaratmaq Qərbdəki erməni diasporasının dəstəyini almaq və imicini yeniləmək baxımından Tehran rejimine mühüm fürsətlər verir. Lakin İranın Qafqazda gərginlik yaratmaq xaricində regionda rolunu ciddi olaraq fəallaşdırmaq imkanını yoxdur. Tehran nə ideoloji güclü, nə də iqtisadi şərtləri ilə regionda uğur qazana bilməz".

Vəzəh BƏHRAMOĞLU



Saxta sürücülük vəsiqəsinin gətirdiyi ölüm kabusu

Hazırda respublikamızda tez-tez insan ölmə ilə bağlı yol qəzaları baş verir. Gün olmır ki, bu dəhşətli xəbərləri eйтməyək. Bunu müxtəlif səbəblərlə bağlayırlar. Lakin burada birinci məsələ 1200 manata satılan sürücü vəsiqəlidir. Heç nədən xəbərsiz sükan arxasında oturan qəza da törədər, oyna keçə də bilər... Nədənsə qəzaların ara vermədiyi bir vaxtda bu həqiqəti heç kim dilinə gətirmək istəmir.



Bu, bir həqiqətdir ki, hazırda saxta sürücülük vəsiqəsi ile məşin idarə edənlər olduqca çoxdur. Başqa yerləri deye bilmərəm, amma Dövlət Yol Polisinin Lənkəran Rayonlararası Qeydiyyat-İmtahan Şöbəsində verilən saxta vəsiqəler sayə gəlməz. Burada çalışanlar eley bir sehri qüvvənin sahibidir. Pul ile imtahansız, sağlamlıq arayışı olmadan kora, şikəste, hətta başdan xaraba sükanı etibar edə bilirlər. Əsgərlidən yayanın "xəstələr" indi onları verdiyi sürücülük vəsiqəsi ilə öz maşınlarda müxtəlif yerdərə səmixin daşıyırlar. Bununla tam aydın olur ki, gündə neçə-neçə insan həyatına son qoyan yol qəzalarında yuxarıda dediyim şöbenin günahı daha çoxdur.

Günahkar qala-qala, həqiqəti danmaq yeni bir felakətə yol açır. Nə qədər iş belə davam etsə, hələ neçə-neçə insan həyatına son qoyular, oğullar atasız, atalar oğulsuz qalar. Bax, əsl dəhşət buna deyərlər.

Saxta vəsiqələrin satılması bu günün özündə də davam edir. Yerdən duran pul verib sürücü olur. Saxtakarlıq bu işin məsuliyyətini isə qəza baş verib insan həyatına son qoyulanda yada salır. Mənəce, yollarda ölümün ara vermədiyi bir vaxtda bu haqda düşünməyin vaxtıdır.

Zəfer ORUCOĞLU,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

Məktəb direktoru haqda şok iddialar...

İşdən qanunsuz olaraq çıxarıldığını bildirən müəllimə ölkə rəhbərliyinə müraciət etdi

Sirvan şəhərində yaşayış Əliyeva Tərəne Əlövsət qızı tərəfindən "Hürriyyət" qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Şirvan şəhərində yerləşən 10 sayılı məktəbin direktoru Arif Əliyevi onu qanunsuz şəkildə işdən uzaqlaşdırmaqdə ittiham edir:

"Mən Əliyeva Tərəne Əlövsət qızı, Şirvan şəhər sakiniyəm. Ali təhsiliyəm, rus dili müəllimliyəm. 25 ilə yaxın pedagoji stajım var. 20 ilə yaxın müddətdə Şirvan şəhər, Elçin İmanov adına 10 sayılı məktəbdə rus dili müəllimə kimi işləmişəm. İşlədim müddətdə heç vaxt dərsdən qalmamış, bulletenə belə çıxmamışam. İntizamlı müəllime olmuşam.

Bu işimdən eləvə, qeyri-hökumət təşkilatlarında da işləmişəm. 2007-2008-ci illərdə kurikulumun hazırlanmış mərhələsində Amerikada - Nyuorke qrant layihəsinin rəhbəri olmuşam. Misir Mərdanovun nazir olduğu döndəmdə 5 min dollarlıq mükafata layiq görülmüşəm. İngilis və rus dili fənləri üçün "Xalqar dostluq" başlıqlı layihənin rəhbəri olmuşam. O layihənin sayesində bizim məktəbin xarici dil müəllimləri 10 il müddətində həmin otaqdan istifadə etdilər.

2017-ci ilin iyun ayında müəllimlərin qol çəkdiyi vaxtda Şirvan şəhər, 10 sayılı məktəbin direktoru səhəbət əsnasında mənə bildirdi ki, niyə sən yay tətilində işləməyə getmirsən, ailə vəziyyətin de çox ağırdır? Həqiqətən də mənim ailə vəziyyətim çox ağırdır. Evinde xəstə anam, böyük külfət - hamısı mənim üzərimdə idi. Həmin vaxt direktor Arif Əliyevlə aramızda danışdıq ki, biraz özümü düzəldənə kimi məni işimdə idarə etsin. Fikirleşdim ki, məzuniyyət pulumu alım, sonra görün nə iş tapıram, heç olmasa, bir az borclarımı, kreditlərimi ödəyim. Mən ona dedim ki, məzuniyyətimi aldıqdan sonra kartımı size verərəm, 2-3 ay idarə edin, sonra işə qayıtdıqda kartımı götürərəm. Məni şirin dilinə salıb aldatdı, əslində isə mənim yerimə adam axtarılmış ki, 7 min AZN qarşılığında işə götürsün. Lakin yerimə seçilmiş müəllime gelib görəndə ki, bu mənim yerimdir, razılaşmayıb".

Şikayətçi deyir ki, sonradan direktor onu qanunsuz olaraq işdən azad edib: "2017-ci il sentyabrın 15-də, guya, öz xahişimlə işdən azad olunmuşam. Həmin vaxtdan mənə heç bir sənəd təqdim olunmamışdır. Əmək kitabçamı 2021-ci ilin noyabr ayında, çox get-gəldən sonra almışam. Mənə əmrin verilməmişdi. Əmərim 2022-ci il, avqustun 22-də aldım. Avqustun 29-da sənədlərimi məhkəməyə təqdim etdim. İddia ərizəsində sadəcə ərizəmin yoxlanılmasını, xətsənəsi ekspertizasından keçirilməsini istedim ki, iş çox uzun çəkməsin.

2022-ci il 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində hazırlıq icası oldu. Prosesdə məktəb direktoru israr etdi ki, "işdən getmək haqda ərizəni müəlliminin qızı yazıb". Yəni, guya, qızım sentyabr ayında mənim adımdan ərizə yazıb. Amma bu savadsız direktor bilmir ki, işdən getmək haqda ərizəni müəllimin özü yazmalıdır. Azərbaycan qanunlarına əsasən, mənim qızım, yaxud hansısa ailə üzvü o vaxt mənim adımdan ərizə yaza bilər ki, mən onların adına etibarname verərdim. İşdən getmək haqda ərizənin üstüne etibarnamənin sureti tikilməli və əmək kitabçama



"Arif Əliyev və Şirvan Təhsil şöbəsinin keçmiş müdürü Rövşən Allahverdiyev əlimdən axırıncı tikəmi də aldı, ailəm ac-yalavac vəziyyətdədir"

da belə yazılmalı idi. Məsələn, filan sayılı etibarnaməyə əsasən, Əliyeva Tərəne Əlövsət qızı öz xahiş ilə işdən azad olunur".

Tərəne Əliyevanın sözlərinin görə, direktor Arif Əliyev ixtisasca müəllim dəyil, məşqcidir, üstəlik 65 yaşlı ilə aprelin 15-də tamam olsa da, hələ təqəüdə getməyib: "Yəqin ki, havadarları çox güclüdür. Hələ öz taxt-tacında, öz səltənetində "vezirləri", "vəkilləri" ilə ömür sürür. Məktəbin bütün rəhbərliyi Arif Əliyevin öz adamlarıdır. Məktəb onların gəlir mənbəyi, "ticaret mərkəzi"dir. Məktəbin 2-ci, 3-cü mərtəbələri hazırlanıq keçmək üçün müəllimlər icarəyə verilib. Guya bundan Təhsil Nazirliyinin, rayon Təhsil Şöbəsinin, Şirvan icra başçısının xəbəri yoxdurmu? Var, sadəcə hər kesin haqqını yüksək şəkildə verir. O, məktəbi "yeyib dağıdır", onu durdurən yoxdur. Maraqlanmaq lazmıdır ki, Arif Əliyevin və Rövşən Allahverdiyevin havadarları kimlərdir".

Şikayətçi yazır ki, iyulun 7-də Təhsil nazirinin müavini, İnsan Resurslarının müdürü Eşqi Bağırovun qəbulunda olub: "Eşqi Bağırov qəbulda Salyan Regional Təhsil idarəsinin müavini Rövşən Allahverdiyevi terifləməyə başladı. Cavabında ona dedim ki, Rövşən Allahverdiyevi ona görə tərif edirsiniz ki, MİQ-də sizə əla pul gətirir. Cənubi kim MİQ imtahanından keçmək istəyir, Rövşən Allahverdiyevi axtarır. Artıq müəyyən bir məbləğ qoyublar, qiyamet 20-25 min AZN arasında dəyişir".

Tərəne Əliyeva deyir ki, direktorun qanunsuz qərarı ilə bağlı məhkəmədə adalətsiz qərar çıxarıb: "2022-ci il, 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində Arif Əliyev hakim Elçin Qurbanova işdən çıxməq haqda əmri-

mi təqdim etdi. Mənim təqdim etdiyim əmrə onların təqdim etdiyi əmrin arasında fərqi hakim də gördü. Mənə verilən əmrde belə yazılıb: "Öz xahiş ilə azad olunub". Direktorun təqdim etdiyi əmrde ise, guya, xəstəliklə işdən öz xahişimlə çıxdığım qeyd olunurdu. Yəni ortada 2 fərqli əmr var idi. Hakim dedi ki, Arif müəllim, bunu dəyişdirin, bu nedir gətirmisiniz? Tebii ki, Elçin Qurbanov da ancaq Arif Əliyevin dediklərini təsdiqləyirdi və bunun səbəbi mənə qaranlıq qaldı".

Haqsız yere işdə çıxarıldığını deyən şikayətçi xanım vurğuladı ki, 2017-ci ildə etibarən bütün müvafiq strukturlara müraciət etse də, heç bir nəticəsi yoxdur: "Məni haqsız yere, xəbərimə olmaya-olmaya işimdən azad ediblər. Bu nə qədər düzgün bir qərardır? Bu hadisəni imkansız, çərəsiz olmağımdan istifadə adlandırma bilərem. 2017-ci ildən bu güne kimi mübarizə aparıram, amma şikayətimə baxan yoxdur. Təhsil Şöbəsinin müdürü Rövşən Allahverdiyev indi "Salyan Regional"da müavin işləyir, Arif Əliyevlə əbir olub mənim işimə son veriblər".

Şikayətçi sonda onu da bildirir ki, direktor və Təhsil şöbəsinin keçmiş müdürü onu aclağıa məhkəmədə ediblər: "Arif Əliyev və Şirvan Təhsil şöbəsinin keçmiş müdürü, indiki "Salyan Regional"ın müdürü müavini Allahverdiyev Rövşən Allahverdiyev əlimdən axırıncı tikəmi də aldı və ailəm ac-yalavac vəziyyətdədir. "Hürriyyət" vasitəsilə Təhsil Nazirliyinə, Prezident aparatına müraciət etdi! Xahiş edirəm ki, şikayətimə əsaslı şəkildə baxılsın".

Jale FAMILQIZI

P.S. Yazida adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırlıq.

Baki şəhəri, Nərimanov rayonu, Ələşrəf Əlizadə küçəsi, döngə 1, ev 3, mənzil 25a ünvanında yaşayış Xuraman Məhərrəmovanın rəsmi nümayəndəsi Rövşən Həsənov tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət daxil olub. Redaksiyamıza müraciət edən R.Həsənov "İNTEKS" MMC tikinti şirkətindən narazıdır. Şikayətçi rəsmi qurumlara müraciət edərək, sözügedən şirkətin rəhbər şəxslərinin qanunsuz əməllərinə son qoyulmasını xahiş edir.

"Mən, Rövşən Həsənov, Bakı şəhər sakini Məhərrəmova Xuraman Ələsgər qızının qohumu və etibarnamə ilə rəsmi nümayəndəsiyim. Xuraman Məhərrəmova Nərimanov rayonu, Ələşrəf Əlizadə küçəsi, döngə 1, ev 3, mənzil 25a ünvanında yaşayıb", - deyən R.Həsənov bildirir ki, Bakıda həyata keçirilen "pilot layihə" çərçivəsində X.Məhərrəmovanın mənzili "plan-na düşüb". 2017-ci ilin yanında "İNTEKS" MMC tikinti şirkətinin əməkdaşları digər sakinlərlə yaşı, Xuraman xanımı da müqavilə bağlayıb.

R.Həsənovun dediyinə görə, ev sahibi olan xanım azsavadlı olduğundan, şirkət əməkdaşları ilə danışıqlar onun tərəfindən aparılıb. Bu zaman tərəflər arasında belə bir anlaşma əldə edilib ki, yeni tikilecek binada sükülləcək mənzilin sahəsindən 30 faiz artıq sahəsi olan mənzil verilecek. Üstəlik, tikinti tam şəkilədə başa çatdırılanadək aile kira-yə haqqı ilə təmin ediləcək.

"Bundan əlavə əşyalarımızın daşınması üçün bize maşın da verməli idilər, lakin vermədilər. Mən əmlakımızın daşınması üçün 3 dəfə maşın tutdum və xərcini öz cibimdən ödədim. Onu da deyim ki, evin əşyasını yığmağa yer tapmadığımızdan, təxminən 1500 manat qiyməti olan qapı və bir sıra böyük həcmli əşyaları müvəqqəti olaraq mənzildə saxlamağa məcbur olduq. Bize dedilər ki, narahat olmayın, nə vaxt istəsən gelib apara bilərsiniz. Mənzilin açarının bir nüsxəsi de bizdə qaldı", - deyən şikayətçinin sözlərinə görə, bir müddət sonra qalan əşyaları da qohumlardan birinin evinə yerləşdirməyi qərara alıblar. Bu məqsədlə, əşyaların daşınması üçün özləri ilə bir neçə tənəş fəhlə də apararaq, həmin mənzilə daxil olublar. Az sonra, özünü "İNTEKS" MMC şirkətinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Fərid Şabanov adlı şəxs etrafına topladığı kriminla şəxslər vəsitiylə onları mənzildən çıxarıb: "Məlumat üçün bildirim ki, özünü şirkətin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Fərid "İNTEKS" MMC-nin əvvəlki rəhbərinin müavininin yeznəsidir. O, fəhlələrin və mənim üstümə kriminal adamları



"İNTEKS" MMC tikinti şirkətinin rəhbərliyindən şikayət: "Fərid Şabanov fəhlələrin və mənim üstümə kriminal adamları saldı ki, siz kimsiniz içəri girmisiniz?!"

ki, əmlakınızı Əli adlı sakin söküb aparib. Halbuki, mənzilin açarı onda yox idi...".

Şikayətçinin sözlərinə görə, bu il sentyabrın 3-də ev sahibi Xuraman Məhərrəmovaya şirkətdən məktub göndəriblər ki, gəlib mənzilini təhvil alınsın: "Yazıblar ki, mənzili təhvil veririk, gəlin təhvil-təslim edin, oktyabr ayından kirayə haqqının ödənişi dayandırılacaq. Gəlib gördük ki, bina hazır deyil, blokun bayır divarları, məhəccəri yoxdur. Aydın

anlaşılmazlıq olub, kirayə haqqı 2022-ci ilin sonuna, dekabr başa çatana qədər ödəniləcək".

Rövşən Həsənov vurguladı ki, bütün burlara rəğmən, Əsmər adlı xanımla danışıqdan 2 gün sonra Xuraman Məhərrəmovaya zəng vuraraq, gəlib mənzilini təhvil alması istənilib. Bu məsələ ilə bağlı şirkət rəhbərliyinin qəbuluna düşmək istəsə də, heç kimlə əlaqə saxlaya bilməyib: "Rəhbərlikdən bir nəfer yoxdur ki, sözünü deyəsən.

İranlı "Mahmud ağa" və deputatın iş adamı olan qohumu sakinlara zülm edir

Mənzil sahiblərinə kirayə haqqı verməmək üçün onları hazır olmayan binaya köçürürlər...

saldı ki, siz kimsiniz içəri girmisiniz? Mən gedib şirkətin rəhbərliyinə etiraz etdim ki, bu nə məsələdir, bizi söz vermisiniz, sonra da üstümüzə adam saldırırsınız?! Fərid küçənin ortasında, şirkətin qabağında ağızına gələn nəhayət ifadələr işlətdi. Sadəcə, mən ev sahibi olan xanımı polise salmaq istəmədiyim üçün

şir və müflis "İNTEKS" MMC-ye başqa iki nəfər iş adamı şərık qoşular. Məlumatə əsasən, burlardan biri "Mahmud ağa" deyilən iranlı iş adamı, ikincisi isə deputatlardan birinin qohumudur: "2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində bizi çağırıldilar, dedilər ki, artıq rəhbərlik dəyişib, müqaviləni yeniləmək lazımdır.

Rövşən Həsənovun dediyindən belə aydın olur ki, bir müddət sonra "İNTEKS" MMC-nin müflis şirkət olduğu, tikintini başa çatdırmaq üçün vəsaitinin olmadığı ortaya çıxır. Bu səbəbdən, tikinti müəyyən müddət dayanır, sakinlərə kirayə pulu verilmir. Bundan sonra şirkət rəhbərliyinin çoxsaylı qanunsuz əməlləri ilə bağlı ölkə rəhbərliyinə müraciətlər edilir və hətta bəzi sakinlər şirkətin binası önündə aksiya keçirirlər.

susmağa məcbur oldum".

Rövşən Həsənovun dediyindən belə aydın olur ki, bir müddət sonra "İNTEKS" MMC-nin müflis şirkət olduğu, tikintini başa çatdırmaq üçün vəsaitinin olmadığı ortaya çıxır. Bu səbəbdən, tikinti müəyyən müddət dayanır, sakinlərə kirayə pulu verilmir. Bundan sonra şirkət rəhbərliyinin çoxsaylı qanunsuz əməlləri ilə bağlı ölkə rəhbərliyinə müraciətlər edilir və hətta bəzi sakinlər şirkətin binası önündə aksiya keçirirlər. Nəhayət, sakinlərin narazılığı Birinci vitse-prezidentə çatır və Mehriban Əliyevə mənzil sahiblərinin problemlərinin həlli ilə bağlı müvafiq qurumlara göstəriş verir.

Rövşən Həsənov deyir ki, təxminən, 2,5 il əvvəl Mehriban xanımın göstərişi ilə Prezident Administrasiyası məsələyə qar-

Müqavilə yeniləndi. Amma müəyyən narazılıqlar oldu. Mən bununla bağlı Nərimanov Prokurorluğunun müraciət etdim, amma heç bir faydası olmadı, şikayətimə baxmadılar".

R.Həsənov bildirdi ki, sakinlərlə müqavilə yeniləndikdən sonra tikinti ilə bağlı məsələlər sözügedən deputatın Əsmər adlı cavan qohumuna və satış işçilərinə tapşırılıb: "Bundan sonra mən tekrar məsələ qaldırdım ki, bizim əmlak verilməlidir. Dedilər ki, arxayı olun, gəlib apararsınız. Lakin hər dəfə 1 aya, 2 aya gəlin deyirdilər, amma vermirdilər. Bizi düz 2 il süründürdürlər. Deputatın qohumu olan Əsmər adlı xanım vəd verirdi ki, gələn həftə gəlin aparın, biz gedirdik, deyirdi 3 günə gəlin, 5 günə gəlin, aldada-aldada söküntü vaxtına saxladılar. Sonra da dedilər



oldu ki, bunlar kirayə haqqını verməmək üçün hoqqabazlıq çıxarırlar".

Məlumatə əsasən, ev sahibləri ilə sadəcə sənəd üzərinə təhvil-təslim müqaviləsi bağla- maq istəyiblər, mənzili göstərməyiblər: "Əsmərə zəng vurub etiraz etdim ki, niyə camaati əle salırsınız, bina tam hazır deyilsə, bizi niyə çağırırsınız?! Dedi ki, müəllim bağışlayın, səhv başa düşüblər, bu binanın tam təmiri, bütün üzlük işləri 2022-ci ilin axırı, 2023-cü ilin əvvəlində başa çatacaq və sakinlərə təslim ediləcək. Dedi ki, bəs kirayə haqqını niyə vermirsiniz? Dedi,

Bina hazır deyil, yaşayış yoxdur. Mənzillərə su kranı, unitaz və s. qoymurlar. Dedim mən mənzil sahibiyəmsə, sizin ixtiyarınız yoxdur ki, mənə göstərməyəsiniz. Müxtəlif qurumlara şikayetdən sonra mənə mənzili göstərdilər. Baxdım ki, hələ tam hazır deyil. Mənzil bina ilə bir yer tam təmirli vəziyyətdə təhvil verilməlidir".

Hazırladı: İ.SABİRQIZI

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırlıq.



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Müsahibimiz Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdir. Onun müsahibəmizdə həyat və yaradıcılığı ilə bağlı söhbətləşdik.

(Əvvəli ötən sayımızda)

- Ədalət müəllim, incəsənetimizdə, mədəniyyətimizdə nələrin dəyişməsini istərdiniz?

- Mədəniyyətimizdə, incəsənetimizdə kim işləyir, kim özünü mədəniyyətə hiss edir? İşinə olan münasibəti əla olmalıdır. İşlərində tələbkar olsunlar. Məşhur sovet filmi var: "Dojivem do pondonelğenka". Filmdə müəllimlərin həyatından danışılır. Bir müəllim o biri müəllime deyir ki, gerək sən işinə bir sehv buraxmayasan, cünki bunun nəticəsi çox ağır olur, sənin şagirdlərin sabah gedib başqa işlərlə məşgül olacaq.

Yəni bunların hamısı zəncirvari məsələdir. Mədəniyyətdə də gerek sehv olmasın, hamı öz işini sevsin. Mən direktor olduğumdan, teatrdə qapıcıdan tutmuş, aktyora kimi - hər biriyle danışram. İşə götüründə birinci soruşuram ki, sənin teatra, mədəniyyətə, incəsənetə münasibətin necədir? Bir kitab oxusun? Bilirsən, dram nədir? Cox vaxt məna deyirlər ki, eşsi, mən qapıcı işləyirəm. Deyirəm, yox, sən başqa yerde qapıcı işləyə bilərsən... Bura xəstəxana olsayıd, deye bilərdim ki, iynə vura bilərsən? O başqa şeydir. Amma sən teatra gəlmisənse ilk növbədə səhnəyə çıxan adamlara, bu işi görən insanlara, mədəniyyətimizə münasibətin olmalıdır.

Sizin sualınızda belə cavab verim ki, hər birimiz ilk növbədə özümüzə, öz işlərimizə cavabdeh olmalıdır. Başqasını təqid etməkdən asan bir şey yoxdur. Birinci təqidi özündən başlamalısan. Hər birimiz özümüzə, öz işimizə düzgün yanaşmalıyiq. Öz işimizə düzgün yanaşsaq, inanın, gördükümüz işlərin nəticəsi çox gözəl, çox yaxşı olacaq.

- Sizcə, bir xalqın mədəni inkışaf üçün ilk növbədə nə etmək lazımdır?

- Mədəni inkışaf üçün birinci bilik səviyyəmiz olmalıdır, bunu hamımız çox yaxşı bilirik. "Nəsimi" filmində görmüsünüz də, Nəsimi deyir: "Bir var aqil adam, bir de var cahil adam" Nəsiminin o keləmi hamimizdir. Aqil adam hər bir seye qadirdir, cahil adam isə öz cahilliyyi ilə özü kimilərini "cahillik xəstəliyi"nə yoluxduracaq. Cahillik həm də bir növ xəstəlik kimidir. Cəmiyyətimizdə nə qədər savadlı adam çox olsa, cəmiyyət o zaman udar. Cahil adamlar bizi geri çəkirlər. Sadavin varsa, deməli, mədəniyyətin de var, mədəniyyət qiymət verir-sən. Çünkü sən savadlısan, şairlərinə, ədiblərinə hörmət bəsləyirsən. Yəni başa düşməlisən ki, sənət nədir. Bu, çox vacibdir.

- Heyat kiminə yaşaması, ki-

tanış olduq. Mənə elə gelir ki, bu bir qismətdir. Bilərkən olmayıb. Qiymət də çox maraqlı hadisə kimi olur. Yadımıza düşəndə çox gülürük. O vaxt bəlkə telefona cavab verməzdim, heç mənim vaxtım olmadı. Nədənsə, vaxtım da var idi, danişa da bildim. Hardansa o sözleri tapdım. Nədənsə, o, telefonu atmadı (Gülür). Maraqlı bir şey alındı, həyat yollarımız birləşdi.

- Heyatda nail olduğunu asanlıqla, yoxsa böyük mücadilə nəticəsində əldə edə bilmisiniz?

- Yenə də deyirəm, həyatda elə bir şey olmur, nələrə nail olurqsa mücadilə, mübarizə nəticəsində nail olurq. Sən artıq bilməlisən ki, hansı işin qulpundan yapışa bilərsən və bu işin uğurunda mübarizə aparsan o arzuna çatmış olacaq-

"Mədəni inkışaf üçün birinci bilik səviyyəmiz olmalıdır..."

Ədalət Hacıyev: "Başqasını təqid etməkdən asan bir şey yoxdur, birinci təqidi özündən başlamalısan"



"Aqil adam hər bir şeyə qadirdir, cahil adam isə özü kimilərini "cahillik xəstəliyi"nə yoluxduracaq..."

minə çətinliyi, kiminə dözümlü olmayı öyrətdi. Bəs, həyat sizə nələri öyrətdi?

- Orda dediklərinizin hamısı var. Dediklərinizi hamımız həyatımızda keçmişik. Heç kim deye bilməz ki, həyat, öz yolum düz olub. Enişsiz-yoxşuz hayat, öz yolu yoxdur. Bir ilə həm atamı, həm də anamı itirdim. Yəni bizim özümüzün də həyatımızda görün nə qədər enişsiz-yoxşu sistem deyib. İki Qarabağ mühəribəsi görmüşük. Otuz il yerimiz başqa id, indi təmam başqadır. Artıq qırurla yeriyik, dünyanın gözüne düz baxa bilirik. Belə deyərdim ki, onurğa sünumuz dəyişib. Ona görə yox ki, men dövlət teatrında işləyirəm. Bir balaca idarəyə rəhbərliyi etməyin, insanlarla dil tapağının özü də çox çətindir. Amma bir dövləti idarə etmə daha çətindir, hətta sənin qonşuların da istəməz ki, başını qaldırasan...

Biz hamıyla görüşürük. Mən maşını yudurduram, gedirəm təkərləri doldururam. Təmiz hava almaq üçün getdim bir çörək aldım. Orda işləyen adam üçün nə fərqi var ki, kimin vəzifəsi nədir. Elə adamlardan bu sözləri eşidənən başa düşürən ki, bu insanlar həyatı nə qədər düz-

gün başa düşür, qiymət verir, münasibət bildirir. Yəni o, təkərə hava doldurur, amma danışanda savadına, biliyinə, dünyaya görünüşən heyran olmaya bilmirsən. Deyir ki, Azərbaycan başqadır, biz başqayıq. El içində işlədilən bir məsələ var: "Qabaqda gədenin öz yiyesi var". Evin öz yol göstərəni var. Bizim xalq üçün böyük şərtdir. O evin böyüyü, o evi düzgün yolla aparən var. Ona görə də caamat rahat yaşayır. Belə şeylər çox vacibdir, bunların hamisini biz görmüşük. Qarabağ hadisələri olanda mənim 10 yaşım olmayıb axı, 28, 29, 30 yaşım var idi. Burda 20 Yanvar hadisələrini görmüşəm. Bile-bile yalandan bizim admızdan hətta erməniləri də meydana atıldılar. Baxıb gördüm, azərbaycanlı deyil, yalandan deyildilər ki, gedek

şəhidlərimizə rehmet eləsin! Qazilərimizin canı sağ olsun!

- Maraqlıdır, Tanrının Siza bəxş etdiklərindən hansını özü-nüzə hədiyyə sayırsınız?

- Hədiyyə odur ki, razılıq səhəbi olanda özümdən narazı olsam da bir bu şeydən razı qalıram ki, çıxırsan bayır, ölkənin gözəlliyyini görürsen, şəhərin havasını udursan. Nə yaxşı ki, Bakını mənzərələrini, dənizini görürsen. Öz caamatını, xalqını üzülgələr, şən görürsen. Sən ailən, şəhərin, dövlətin yaxşı olanda şən razı olursan. Mən bu razılığı xalqımızın da gözlərindən sezirəm.

Özün özündən razı ola bilməzsin. Mənim işim belədir ki, qonaqlıqlarlıdır. Bəsinci, altinci, bazar günləri tamaşaçı mənim üçün qonaqdır. Mən tamaşaçıların teatra münasibə-

san. Mən de istəyərdim ki, kosmonavt olum. Amma başa düşməliyim ki, məndən kosmonavt olmaz.

Burda belə şeylər var ki, yenə də mən özümdən deyirəm, nəyə qadırsən, nəyi bacarırsan, nə sənin imkan dairəndədir, çalışımlısan onuna məşğul olasın. Onda da nəse bir nəticə alırsın. Bilərsən ki, bu sənlik deyil, gedib onuna niye mübarizə aparsan?!

- Artıq teatrdə yeni mövsum başlayıb. Rəhbəri olduğunu Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında hansı yenilikləriniz olacaq?

- Siz indi məşqi gördünüz. Ananın eseri səhnəyə qoyulur. Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor Peterburgdan gelib, həm də rəssamdır. Allah qoya yaxın günlərdə premyeramız olacaq. Həm də ki, bizim teatrın baş rejissoru Aleksandr Şarovskinin noyabr ayında yubileyi olacaq, yeni tamaşanı ona həsr edirik. Teatrımızda hər ay oynanılacaq tamaşalar, premyeralar ilin axırına kimi təsdiq olunub. Ele tamaşalar var ki, öz vaxtını gözləyir. Ele tamaşalar var 3-4 ildir oynayıraq. Ele tamaşalar var ki, 15 ildir oynayıraq. Ele esərlər var, düşüñürsən ki, yaxşı esərdi, amma tamaşaçı qəbul etməyəndən sonra 1-2 ildən sonra həmin tamaşa oynanılmır. Bəziləri tamaşaçının xoşuna gəlir, bəziləri xoşuna gəlmir. Əlbəttə, hansı tamaşaları oynamağın mənası yoxdur, onları yeni tamaşalarla əvəz edirik. Hər sezon ən azı 5, 6 tamaşı oynayıraq.

Biz həm də Maqsud İbrahimbəyovun əsəri üzərində tamaşa hazırladıq ve həmin tamaşa oynanıldı. Onun premyerası oldu. Elçinin "Stalin" əsəri üçün hazırlanmış tamaşanı da çox uğurla işlədik. İndi, inşallah, 2023-cü il üçün hazırlıqlar görülrək. Hidayət Orucovun çox gözəl bir əsəri var, onu danışmışq, Şarovski hazırlamalıdır. Elmira Axundova tərəfindən rus dilinə tərcümə olunub. O tamaşanı 2023-cü ildə səhnələşdirəcəyik. Ulu öndərimizə, Ümummilli liderimizə həsr olunub. Bildiyiniz kimi, cənab Prezidentimiz İlham Əliyev 2023-cü illi "Heydər Əliyev ili" elan edib. Ulu öndərin 100 illiyi də yaxınlaşır. Şarovski də o əsər üzərində işləyir. Biz bundan kənar qala bilmərik. Bu bizim münasibətimizdir, bunu mütləq edəcəyik. Həm aktyorlar bunu isteyir, həm də rejissor. Biz hamımız bunu etməliyik.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Mən elə bilirdim rüşvət Orta əsr-lərdə yaranıbdır, çünki bu İntibah dövrünün pedaqoqları rüşvəti o dərəcədə hallandır-mayıblar, hərcənd, filo-sofların gözündən yayanmayıb. Görünür, yanılmışam, sadələvh yanaşmışam. Sən demə, tarixi qaynaqlardan məlum olub ki, rüşvət hətta quldarlıq əsrində də insanların iştahında kök salmışdır, feodalizm qu-ruluşunda inkişaf etmişdir. Dahi şair M.Füzulinin adına çıxan "Salam verdim, rüşvət deyildir deyə - almadılar" ifadəsi bu gün də simvol kimi səslənir.

Ədəbiyyatşunaslar çox nəhaq "Şiakıyətname" əsərini şairin adına yaraşdırılmışlar. Rüşvət rüşvətxorları yetişdirir.

Məhəmməd Peyğəmbər deyib ki, rüşvət almaq və vermək Allahın "haram" buyurduğu əməldir. Bu əməl necə ki, özü-nə yer elədi - hakim dairələre yoluxdu, kök saldı, saxələndi. Dövrün hakim təbəqələri anla-maq istəmədilər ki, rüşvət almaq (yaxud vermək) mənəviyyat aləmini zəhərləyir, cılızlaşdırır, üzükögəli edir. Elə isə bəs nə üçün rüşvət alınır - verilir? Sualın cavabını araşdırmaq fəl-səfi problemdir, hərcənd, çalış-mışlar dəqiq qənaətə gəlsinlər, amma mümkün olmamışdır.

Rüşvət əxlaqın naqışlıyin-dən, tənəzzülə uğramasından, alçalmasından yaranan müba-dilədir, alış - verisi şərtləndirir, bu zaman insan (o adam) öz ruhi aləmindən uzaqlaşır, cə-miyyətdəki ziddiyətlərə qarşı-laşır və istər - istəməz düşünür ki, mən nə üçün yaxşı yaşa-mamalıyam, ehtiyacımı öd-eməməliyəm? Bəllidir ki, ehtiyac qanun tanımır. Ehtiyac birbaşa əxlaqa təsir göstərir, onu düz-yolundan sapdırır. Məntiqle ehtiyac içində çabalayan insa-nın eli hər yerdən üzülür, el - qol atır ve "baiskarı" tapır! Bu barədə filosoflar daha çox fikr-leşmişlər. Alman filosofu Fe-yerbax (1804-1872) haqlı idi: "Əgər aqlıq və yoxsulluq üzündən sənin bədənində qida maddələri yoxdursa, onda sə-nin başında da, sənin hissə-rində də, sənin ürəyində də əxlaq üçün qida yoxdur". Belə bir məsəl də yaşamaqdadır: "Ehtiyac hakimi də qul edər!" Deməli, cəmiyyətdə, onun ma-hiyyətində yaranmış münasibətlər həm obyektivdir, həm də subyektivdir; birinci başqa in-sanların mənafelerine toxunan maddi herəkətlərə çevirilir, şəx-si iradədən asılı olmadan tə-şəkkül tapır, ikinci arzu və is-təkləri üstün tutur, vicdanının



Rüşvət - üçkünclü tikanın acısı

tələbindən çıxış edir. Əxlaqi sərvətdən naqışlər vəzifəsinin tutumundan istifadə etməklə real (qanuni) işi ləngidir, müx-təlif bəhanələr getirir və s. Asılı adam götür - qoy edir, yollar axtarır və rüşvətə rəvac verir, bununla rüşvətxor "çətin problemi" problemsiz həll edir. Bu prosesdə rüşvət katalizator ro-lunu oynayır, hər iki tərəf (rüş-vət verən və alan) xoşbəxt hiss edir özünü, birincinin işi yoluna qoyulur, ikincinin sərvət meyli ödənilir. Bəs günahkar hansı tərəfdir? Cavab tam və dəqiq olmasa da: mövcud cəmiyyətin kadrosu - yetirməsi! Axi, cə-miyyət, nə üçün insanlara şə-rait yaratırsan ki, işi əyilməsin, əyilirsə, obyektiv, qanun-ları gözləyən - tətbiq edən və-zifeli şəxsi kresləda otuzdur-sun, xasiyyətində vicdanı tə-miz olsun, haradasa qorxu his-sini yaşısan. Əksinə, cəmiyyət məhz qanunları "ikibaşlı" ya-zır, icra edənlər isə özüne sə-fəli tərəfi əsas götürürler. Axi, cəmiyyət insanları ne səbəb-dən xoşbəxt etməyə səyli ol-mur, idarələrdə boynubükük adamlar topladığı pulu "hədiyyə" verməlidir.


Bu, Orta əsrlərdə də mövcud idimi? Belə olmuş ki, böyük fransız pedagoqu Jan Jak Russo (1712-1778) təs-süfə yazmışdır: "İnsanlara im-kan verin ki, öz təbiətlərinə uy-ğun yaşısanlar, qoy onlar ol-duqları kimi görünsünlər. Bu-nunla da siz onların ürəyində birgə yaşamaq toxumunu sə-pərsiniz, belə olduqda insanlar daha xeyirxah, daha xoşbəxt olar". Bu fikrinə əlavə edərək "pis" yaşamağın səbəbini giz-

lətmir, optimal yol göstərir: "Ən yaxşı idarə üsulu qüvvətli idarə üsulu deyil, xalqın ən xoşbəxt edən idarə üsuludur". Deməli, pedaqoqa görə, qüdrət yalnız vasitədir, məqsəd xalqın xoş-bəxtliyidir.

Əxlaqi şürə üçün xarakterik olan rüşvət meyli tarixən sə-rəvət toplamağa yönəldilmişdir. Cəmiyyətdə insanların davra-nış aləmi müxtəlifdir, daxilən zənginlər istisna deyil, vəzife borcunu yerinə yetirir, sürün-dürməciliyikdən uzaqlaşır, qapı-sını döyəni razı yola salır, ümidi, arzuları - bütün bun-lar kresləda oturanın üstünlü-yüdür, bu isə ən yüksək əxlaqi sərvət deyilmə? Rüşvətə meyil-lilik (almaq və vermək) heç cü-re qanuna və mənəviyyata bə-raət qazandırırmır, davranışını aşa-gılayır. Rüşvət alan (tələb edən) adam düşünləmiş qəra-rını həyata keçirir, iradəsində təzahür edir. Əslində rüşvət alanın və verenin (başqa çarə-si olmur) psixikasının bütün sahələrinə: təfəkkürünə, hiss-lərinə, təhtəlşüür nailiyyətləri-nə təsir etməyə bilməz, xüs-sən, rüşvət verən adam fikirlə-şir ki, nə üçün halal pulumu bu nadana verdim? Verməsəm necə? İşinin düzəlməsile təsəlli tapır. Bəs rüşvət alan hansı hissələri keçirir? "Almaya bil-mezdim, buna artıq alışmışam. Evə cibibəş getməkmi olar..."

Rüşvətin məqsəd və vasitəleri nəinki bir-birini müəyyən edir, eyni zamanda qarşılıqlı münasibətdə olur, yəni hər hansı "alış - veriş" məqsədi başqa situasiyalarda vasitə ro-lunda çıxış edir, yaxud əksinə, rüşvət əməli davranışda - pro-

sesde (vəziyyətdə) məqsəd olur: pulu verərəmsə işimi aş-ram, canım rahatlınar. Bu səhbət hər iki şəxsin ürəyində səslənir. Bəzi hallarda rüşvətə haqq qazandırmaq da mümkündür, bu xəta baş verən za-man qərez, pis niyyət baş ver-məsin, rüşvət verən bu əməli ilə rahatlansın, alan da işin dü-zəlməsinə məsuliyyətlə yanaş-sın. Başqa halda, əksinə, rüş-vət alan subyekt sanki heçne olmamış kimi ya günü-güne satır, ya da aradan çıxır. Orta-da qalan ora - bura vurnuxan, külli miqdarda rüşvət verən "yazlıq" insan bu addımı atmış ki, daha da varlansın, milyoncu olsun, halbuki bu pulla on illə-lə yaşaya bilerdi, ailesini təmin edərdi. Deməli, rüşvət alanın xarakteri bəllidir, o, təbiətin adı hissəsi deyil, qarşısına o məq-sədi qoyur ki, tərəf - müqabilini aldatırsın, bununla özünü in-sanlıqa qarşı qoyur. Mövcudluğunda mənə yoxdur, məqsədi (al-datma) fəaliyyəti vardır. Belə bir sual meydana çıxır: Onun adət etmiş həyat fəaliyyəti müəyyən mənəvi və hüquqi qanunlara tabedirmi, yoxsa rüşvətə malın dalışında get-məkdirmi? Cavablaşdırmaq çətindir, belə tiplərin məqsədi öz varlığına qarşı durur, bu ona görə meydana çıxmış ki, o şəxs nəinki dünyadan xeyirxah işlərinə tabe olur, həm də ona qarşı durur. Tərəflərin tələbat-ları maraqları ilə üst-üstə dü-shür: daha da varlanmaq! Mühit insanları dəyişdirir, özbaşınalıq hökm sürür, ifrat haram yolla sərvət toplayanlar xarici ölkə-lərdə rahatlıq tapır, xalqdan qazandıqlarını rahatca yeyirlər.




Allahverdi Eminov

su, qeyri-nomal vəziyyətlə mü-barizədə qalib gəlməkə. Xoş-bəxtliyi "dayı" vasitəsilə əldə etmək də istisna deyil...

Rüşvətxorluq mənfur adət-dir, ona yaxşı söz yaraşır. Hazırda "rüşvət mübadiləsi" dünyani başına götürmüştür, cəmiyyət sanki buna borcludur, inkişafdan qalar. Hamı bu gün bu sözü adı qəbul edir, reaksiya verilmir. Birçə o qalır ki, di-nin qadağan buyurduğu rüşvət bir enəneyə çevrilsin. Adamlar-la üzləşirik: rüşvət almaq kimi iş - günaha haqq qazandıraq, bu isə o nadürüştərin daş qəlbiliyini, dinimizdən xəber-sizliyini göstərir. Əslində rüşvət müsəlmana yaraşmayan xüs-siyyətdir. Rüşvətverme (elecə də tələbetmə) insanlar arasında nifaq və ayrıseçkilik yaradır, rüşvətin daha geniş yayılması-na münbit şərait yaradır. İsləm dini bir adamın pulunun və ma-lının bir qismini başqası tərəfin-dən mənimseməsini haram bu-ymuşdur.

Bu gün qarşışalınmaz ağır bələya çevrilən rüşvət sindro-mu azalmaq əvəzinə yayılmaq-dadır, cün insanların nəfsi qı-lıncın kəsərindən itidir. Nəfsin o biri üzü isə tamahkarlıqdır. Hər iki anlayış hikmətçilərin diqqətindən qaçmamışdır. Cəlalədin Rumi (1207-1272) yazmışdır ki, nəfs üçkünclü tikanıdır, nə vəziyyətdə qoyursan qoy, yenə sənə batacaqdır.

İnsan rüşvətalan və rüşvət-Verən varlıqdır, öz həyat fəaliyətini mənasını bu əsasda dəyişdirir, bəşəri dəyərlər na-minə yox, öz xətrinə uyğun də-yiştir. Bu gün cəmiyyətdə yaşa-yan bütün insanlar xoşbəxtliyə can atır və buna haqqı çatır, müəyyən qismi bu barədə öz real imkanlarını düzgün hesab etmirlər, sosial proseslərin qan-unlarını elmi anlamırlar. Bir qrup insanlar isə rüşvət yolu ilə pillələrə qalxır, "zirvəni" fəth edirlər. Nə qədər paradoxal olsa belə, xoşbəxtliyi qazan-maq üçün bədbəxtlikləri, elve-rişsiz şəraitləri aradan qaldırmaq lazım gelir: öz potensial gücü və iradəsilə, daha doğru-



III yazı

TORPAQ RƏNGİNDƏ EŞQ

XX əsrin Məcnunu
Eşq imiş hər nə var aləmdə,
Elm bir qıylı qal imiş ancaq.
Füzuli

Əliağa Vahidə görə Eşq aləmi həngamədi:
Bu qələbəlik, izdiham uydurma və əfsanələrlə doludu.
Eşq aləminin ən parlaq siması Məcnundu.
Məcnun aşıqlar ustadıdı
Bunu Vahiddən əvvəlki aşıqlar də demişdi.

Bu münasibətlə Seyid Əzim belə buyurmuşdu:
Aldı divana könlü daməni Məcnunu əla,
Vadiyi-eşqdə bir mürşidi-rəhbər tapdı.

Əliağa Vahid də bunu təsdiq eləyir:
Hüsnü-Leyləni da Məcnun özü öyrətdi bizi,
Əhli-eşqin odur aləmdə böyük ustadı.

Eşq şairlerinin Məcnuna münasibəti istiqamətinə nəzər yetirdikdə qəribə bir mənzərənin də şahidi olur. Məcnunun böyüklüyünü etiraf edənlər, o cümlədən Məhəmməd Füzuli, Seyid Əzim Şirvani və Əliağa Vahid öz qəzəllərində Məcnundan ötə olduqlarını da deməkdən çekinmirlər.

Bu istiqamətdə düşünən Seyid Əzim belə deyirdi:

Məcnun ilə bir məktəbi-eşq içəre oxurduq,
Mən Müşəfi xətm etdim, o Vəlleylidə qaldı.

Burada Seyid demək isteyirdi ki:
Məcnunla bir məktəbdə oxuyurduq.
Mən Quranı oxuyub başa çıxdım.
Məcnun isə axıra qədər oxuya bilmədi
Vəlleyl surəsində qaldı.
Təhsilini yarımcıq qoydu.
Mən ondan çox oxumuşam
Ondan bilikliyəm.
Elmim çoxdu.

Mövlana Məhəmməd Füzulinin Türk divanında ən məşhur bir beyti xatırlayaq:

Məndə Məcnundan-Füzün aşılıq istedadı var,
Aşıqi-sadiq mənəm, Məcnunun ancaq adı var.

Bu beyt bayanat xarakteri daşıyır. Burada arqumentlər yoxdu. Təsdiqedici bir dəlil yoxdur. Məcnundan bacarıqlı və qabiliyyətli olmaq iddiası sübut olunmur.

Füzulinin bir beyti də yada düşür:

Əliağa Vahid haqqında düşüncələr

**Ey Füzuli, dura məndən ala təlimi-vəfa
Nagah ər, mərqədi-Məcnuna düşərsə güzərim.
Bu beyt də ele həmin qəbildəndir.**

İndi də Əliağa Vahidə baxaq:

**Məcnun nə bərabər mənə, səhralara qaçdı,
Eşq əhli gərək ərsədə mərdanə dolansın.**

Göründüyü kimi Vahidin daha tutarlı, təkzibədilməz və real dəllilləri var. Çünkü, Məcnun insanlardan qaçıb, heyvanlarla üns tutub.

**Əliağa Vahidə görə
Eşq döyüş meydanıdır.
Bu vuruşma, döyüş həqiqət və hünər tələb eləyir.
Əsil aşiq bələlər çəksə də meydani tərk etməməlidir.
Qaşmamalıdır.**

Cünkü, qaçmaq acizlikdir.

Məcnun və qədim aşıqlar mövzusu ilə bağlı istər-istəməz Füzuli və Vahidin yaşıadığı dövrləri ötər də olsa xatırlamaq lazım gelir:

**Füzuli şerin “xar” olduğu,
Mövzun kələmin “küfr” hesab olunduğu dövrde şerin müdafiəsinə qalxaraq, hədislərə və Quran ayələrinə istinad edir, Peyğəmbəri özünün müttəfiqi hesab edirdi.**

Məcnun da Vahidin müttəfiqidir.

Vahidin dövrü də şerin və sənətin zorən yabançı və bayğı mefkurələrin təbliğinə doğru istiqamətləndirildiyi bir dövr idi.

Vahidin dövrü haqqında biz əvvəlki yazılarımızda da qeydlər eləmişik. İndi yalnız onu əlavə etmək istəyirəm ki, Vahidin zəmanəsi də, rəhmetlik Qasim Qasimzadənin iki misrasında təsvir olunan əyyamlara bənzəyirdi:

**Allilər zillətdə, nadanlar kefdə,
Yurdsevərlik baha, satqınlıq müftə.**

Əliağa Vahid öz əsərlərində Məcnunu tərifləsə də, özünü ondan üstün hesab etsə də onu bir sirdəş kimi yad eləyir.

Ela bil Məcnun həmisi Vahidin yanında olub.

Məcnun Vahidin dostudu,

Həmdəmidi,

Sirdəşidi,

Söykənəcəyi minillilik bir eşq ağacıdır.

Vahid bir də öz gizli fikirlərini bildirmək üçün Məcnun obrazından istifadə edir.

Şair Məcnunun “dəştə biyaban”lara qaçmasını elə belə söz gəlişi demirdi.

Məcnun kimi Vahidin də dərdi təkcə Hüsnü Leyla dərdidəyildi.

Vahid demək istəyirdi ki,

Mənim dövrüm Məcnunun dövründən betədi.

Ancaq mən qaşmadım

Meydanda mərdanə dayanmışam.

Vahidin dövründə də “qəzel oxumayın” deyirdilər. Ənənəçilərə pis baxırdılar. Belə vəziyyətə duruş getirmək üçün tərəfdarlar da lazımlı idi.

Elə Seyid Əzim də çətinə düşəndə:

**Çağırın Qeys ilə Fərhadi yiğilsin başına
Seyyidəm, ərseyi-eşq içərə sipah istəyirəm. - de-
mişdi.**

Tek əldən səs çıxmazdı. Ona görə də Vahid Məcnundan bərk-bərk yapmışdı.

Qəzəl şairlerimizdən Məcnuna ən çox bağlılığı olan Vahiddir. Onun əsərlərində Məcnunun adı 114 dəfə çəkilir. Orta hesabla hər beş qəzelin birində Məcnun yadadır. Müqayisə üçün onu da qeyd edək ki, Seyid Əzim divanında bu göstərici bir az aşağıdır. Burada Məcnun 28 qəzəldən birində və cəmi 25 dəfə xatırlanır.

Əliağa Vahidə görə eşq divanəlikdi. Bu divanəlik və dəlilik elə Məcnundan qalmadı. Füzuli “Leyli və Məcnun” əsərində Məcnunun dilindən onun atasına müraciətində belə yazdı:

**Ey mürşidi kamil,
Divaneyi-eşq olurmu aqıl?**

Əliağa Vahid də eşq çövründə qurtarmağın mümkünüyünü əsərlərində dəfələrlə qeyd eləmişdi.

Əliağanın həyatı çox ağır oldu. Məşəqqətli günər gördü. Uşaqlıqda atasını itirən şair:

Baxdım ətrafıma yazıq-yazıq - deyirdi.

İlk məhəbbəti Zülfüyyəni - özbək Yaqubun qızını itirdikdən sonra isə “fələyin qəhqəhəsinə” eșitdi.

Yaşamaq üçün

Acı əyyamı şirin etmək lazım geldi.

Eşq təriqini tutdu

Qədim aşıqların yolunu getdi.

O da Məcnun kimi

Zəmanə ağıllısı ola bilmədi.

Eşq delisi oldu.

Eşqin tamam nəşesi divanəlikdədir,

Meyxanənin məlahəti məstənəlikdədir - deyən Əliağa Vahidin əsərlərindən bu anlayışla bağlı çoxlu misallar göstərmək olar.

Hələlik Vahidin “delidir” rədifli qəzelini xatırlamaqla kifayətlənirik.

Demə Məcnuna dəli, bələk də Leyla dəlidir

Eşq olan yerdə bütün aqlılı dana dəlidir.

Saldı Yusif kimi öz sevgilisin zindanə,

Qoydu rüsvəliyi aləmdə Züleyxa dəlidir.

Eşq zəncirinin iftadəsi bir mən deyiləm

Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir.

Sarılır ciyinə, gah boynuna, gah qəmətinə

Əjdahalar kimi ol zülfü-çəlipə dəlidir.

Bir vefasız gül üçün naləsi dünyani tutub

Aşıqın qəlbini kimi bülbülü şeyda dəlidir.

Bircə Şirin ilə Fərhadə məzəmmət yoxdur

Vadiyi-eşqdə Vəmiq dəli, Əzra dəlidir.

Əl götürməz bu qaragözüllerin zülfündən,

Hər yetən zənn eləyir Vahidi, guya dəlidir.

Arif ORUCOV,
Azərbaycan Texnologiya
Universitetinin baş müəllimi



Fərid MURADZADƏ

Ümidlə yuxu "Siam əkizləri"dir - biri ölündə, o biri də yaşamır.

Y.Səmədoğlu, "Qətl günü"

Onun yuxusuna da ümidi ləri kimi ölmüşdül. Gecələr dərman atıb yatırdı ki, daş kimi düşüb yatsın, yuxu görməsin. Son illər neyropsixioloji vəziyyəti daha da pisləşmişdi. Bəzən adı söz, adı bir hərəkət, ən çox da sayışan işıqlı maşınlar görəndə ürəyi ağzına gəldi. İllah da sayışan işıqlı maşın görəndə başı kəsilmiş toyuq kimi titrəyə-titrəyə çabalarydı.

Yorğun ayaqlarının üstündə divanə ruhunun sıçındığı taqətsiz cismini sanki özünüki deyilmis kimi sürüye-sürüye gedirdi. Həyətde girəndə gözləri böyüdü. Həyətde işıqları sayışan Təcili Tibbi Yardım maşını gören kimi bütün vücuda əsməye başladı. Ağlından min fikir keçdi. Kəkələməyi tutmuşdu deyə yaxınlıqb sürütüdən hansı ünvanla gəldiklərini soruşa bilmirdi. Bayaqqı yorğunluğu yoxa çıxmışdı. Hövlənk özünü bloka atdı. Liftin düymesini basdısa da gözləməyə hövsəlesi çatmadı. Ürəyi ucunurdu. Altinci mərtəbəyə qaçaraq çıxdı. Qapını hiss etmədən zərbə döyürdü. Qapını açan anası gözləri böyümüş olduğunu görəndə içindən bir sızılı keçədə gülümsəməyə çalışdı. "Narahat olma. Hami yaxşıdır. Keç içəri. Get yuyun, rahatlaş. Təcili Yardımı biz çağırıbmışq", - dedi. Bu sözlərdən sonra azacıq toxtatıb divara sökündə, sanki ciyinlərində tab getiriləməcəyi bir yüksək varmış kimi ağır-agır aşağı qökdü.

İller ötüb yaşılsansa da özündəki psixoloji gərginlikdən qurtula bilərdi. Ləp gənc yaşlarında aldığı psixoloji zədə ondan əl çəkmirdi və yəqin ele ömrünün son anına qədər də özünün əkiztayı olan, ondan qopmaq istəməyən və ele özü də ondan qopmaq istəmədiyi psixoloji zədəsi onunla bir qəbir evinə gedəcəkdi. Ondan sonrası da Allah kərimdir. Hələ ki, o tərefən dönüb qaydan olmayıbg

Gecəni demək olar ki, yatmadı. Yuxusuz olsa da sərin duşdan sonra özünü gümrəh hiss edirdi. Pərdəni çəkib pəncərəni açdı. Şıltaq yay günəşinin isti şüaları içəri "hüküm" çəkdi(pəncəre gündüxən tərəfə id). Mətbəxə keçib anasının hazırladığı səhər yeməyindən bir-iki tikə alıqdən sonra hazırlaşmağa başladı. Bu gün diplom müdafiəsi idi. Təkcə oxuduğu fakultədə deyil, ümumən universitetdə də xüsusi hörmət qazanmışdı. Fəzli adına layiq gənc idi. Cox yaxşı oxuyurdu. Eyni zamanda ingilis və fransız dillerinə de yaxşı bilirdi. Universitetə xarici qonaqlar gələndə rektorluq bütün tədbirlərdə xarici qonaqların yanında onu görmək isteyirdi. Ancaq bir həqiqət de vardi ki, onun paxılığını çəkənlər də çox idi. Fəzli sözü üzə deyən adam idi. Həc kimdən və heç nədən qorxmazdi. O, hər zaman həqiqət tərifədə olmuşdu. Öldürsən də haqqı nahaqqın ayağına verməzdii. İnadkarlığına görə hərdən ən yaxın dostları da onu qinayardılar. Amma o heç vaxt işinin xatirinə kimisə pis

işiq qorxusu

veziyətdə qoymazdı. Mərdanlıyinə, təmkinli olmasına, qabiliyyətinə görə ona hami hörmət edərdi. İşləri yaxşı gedirdi tə ki təzə dekan gələnə qədər. Özündən razı, pullu, orta yaşı, gözləri oyur-oyur oynayan bu adamdan ilk baxışdan xoş gəlməmişdi. Tədricən onu tanıldıqca haqlı olduğunu gördü. Dekan da onu sevməzdi. Əmr verməyə, qarşısındakıları əzməyə öyrənmiş, az qala hamının ona sitiyə etməsini istəyen dekanla Fəzlinin ulduzu barışmirdi. Ziddiyyətlər gündən-günə artırdı.

Dekanlıqdan çıxanda ala gözləri həyəcandan böyük, incə, yara-

nə eşq macərası yaşanırdı. Həmdə açıq-aşkar(dekanın kabinetindəki şərait bunu təsdiqləyirdi). Fəzlinin fikirləri itkin düşmüdü. Beynində hər şey bir-birinə qarışmışdı. Başı ağrımağa başladı. Elə bəlli Fəzlini hündür bir yerdən dərin çalaya atmışdır. Dekan ağızını açıb elektrik dəyirmanı kimi sürətli üydürdü. Onun nə dediyini anlamırdı, daha doğrusu Fəzli onu dinləmirdi.

Dekanlıqdan çıxanda ala gözləri həyəcandan böyük, incə, yara-

səhrada qum fırtınası kimi qəfil başlayıb onun bütün ürəyini dağıdırdı.

Universitetin qarşısında böyük bir izdiham yaranmışdı. Təcili Yardım maşınlarının işıqları yanış söñürdü. Ağlayan tələbə qızlar ona tanış geldi. Aman Allah! Bu ki, Xatirənin tələbə yoldaşı Firəngizdir! Ona nə olub? Bəs Xatirə hanı? İrəli yüyürdü. Ürəyi sürətli döyündürdü. Firəngizin ağlamaqdan sısbıb nelbəki boyda olan gözlərinə baxanda dünya başına fırladı. Qız Fəzlinin Xətrini çox isteyirdi. Firəngizin nitq de tutulmuşdu. Danışa bilmirdi. Gözlərini Fəzlidən yayındı. Xatirənin bütün tələbə yoldaşları ağlayırdı. Kimdən Xatirəni soruşdurdu, cavab vere bilmirdilər. "Mülki Müdafiə" müəlliməsi əlli qeyndə qorxaq bir görkəmdə künce qıslımdı. Titreyirdi. Bayaqqıdan ağızını bıçaq açmayan Firəngiz onu gören kimi qəfil bağırmağa başladı: "Ay bisavad! Bize ağıl öyrətməyə çalışın qanız! Sən ona ilkin yardım göstəre bilərdin. Onu yersiz suallarla həyəcanlandırıb sən öldürdün! Qatil!!!"

Uşaqlar birtəhər Firəngizi oradan uzaqlaşdırıldılar. Xərəkədə uzanıb əbədi yuxuya gedən Xatirənin cansız bedənini görəndə hər şey aydın oldu. Epilepsiya xəstəsi olan qız sonuncu imtahanını verib dünyadan köçmüdü. Xatirə Fəzlinin unuda bilməyəcəyi, ruhuna qədər hopmuş əbədi xatirəyə çevrilmişdi. Qızın həyəcandan dili qatlanan imtahan götürən dekanın məşuqəsi olan mülliəmə savadsızlığı, bacarıqsızlığı ucbatından qızın ilkin tibbi yardım göstəre bilməmiş, həyəcandan kənardə dayanıb baxmış və təcrübəsiz gənclərin müdaxilə edə bilməməsi nəticəsində Xatirə ölmüşdü.

O gündən Fəzlinin psixoloji problemləri yaranmış, uzun müddət müalicə almış və ailə qurmayıb. Onun üçün sadəcə Xatirə vərdi və o bu dünyada öz yanında başqa bir qadın təsəvvür edə bilmirdi. 22 il idı ki, Fəzli sayışan işıqlı Təcili Tibbi Yardım maşını görəndə o müdhiş günlərdə keçirdiyi sarsıntıya bənzər sarsıntı keçirirdi. Sayışan işıqlar Fəzlinin ürəyinə həmişə ölüm sayışan işıq kimi gəldi. İşıq nurdur, amma sayışan işıqlar Fəzlinin qəlbini, ruhuna qaranlıq getirirdi.

Hamamdan çıxandan sonra öz otağına keçib qapını bağladı. Yuxusu gəldi. Elə yatmaq istəyirdi. Ən qəribəsi də bu idı ki, Fəzli yuxu görmək istəyirdi. Yuxu basmış gözlərini dolandırıb etrafına diqqətlə baxmağa başladı. Xatirə onu çəgirdirdi. Ürəyində ümid qıgilçımı baş qaldırılmışdı. Sanki həqiqətən yatsa Xatirəni görəcəkdi və buna o qədər inanırdı ki, komodun üstündən tərəmiz silinmiş, par-par yanan Xatirənin böyüdüllük səliqəli çərçivəyə salınmış şəklini götürüb qucaqladı və yerinə uzandı. Gözlərinə qaranlıq çökməyə başladı. Zülmət qaranlıqda yenə sayışan işıqlar maşınlar vardi, amma bu dəfə o sayışan işıqlardan qorxmurdı.

24.04.2022



Qiş imtahanlarının başlanmasına az qalmışdı. Nədənsə bu il onlara yenidən "Mülki müdafiə" keçilirdi. Səbəbi məlum deyildi. Yeni gələn dekan çox "arxalı" adam idı. Hətta söz-söhbət gəzirdi ki, universitetin həlim, üzügülər, savadlı, ziyan rektoru tezliklə bu adam əvəzləyəcək. Deyəsən heç na boşuna deyilmirdi. Adamın arxayılığı, hərkətlərindəki sərbəstlik, heç kimlə hesablaşmamaq, hamının özündən asılı veziyətə salmaq istəməsi və s kimi hərəkətləri deyilənlərin isbatı id. Onu dekanlığı çağırımdılar. Səbebini bilmirdi, amma çağırılmışdı. "Əlahəzər" dekan təcili gəlməsini tələb etmişdi. İçəri keçdi. Keçmiş

Qiş imtahanlarının başlanmasına az qalmışdı. Nədənsə bu il onlara yenidən "Mülki müdafiə" keçilirdi. Səbəbi məlum deyildi. Yeni gələn dekan çox "arxalı" adam idı. Hətta söz-söhbət gəzirdi ki, universitetin həlim, üzügülər, savadlı, ziyan rektoru tezliklə bu adam əvəzləyəcək. Deyəsən heç na boşuna deyilmirdi. Adamın arxayılığı, hərkətlərindəki sərbəstlik, heç kimlə hesablaşmamaq, hamının özündən asılı veziyətə salmaq istəməsi və s kimi hərəkətləri deyilənlərin isbatı id.

dekanın katibəsi yorğun görünürdü. Münasibətləri yaxşı idı. Yorğun baxışlarından onun da tezliklə bura ilə vidalaşacağı oxunurdu. Yeni dekan onu hərəkətənək bururdu. İndi de hardansa gelirdi: - "Xeyir ola? -səni niyə çağırıb?" "Bilmirəm", - deyə Fəzli cavab verdi. Yavaşça qapını taqqıldatdı. Əvvəl "gəl!" "sonra isə "bir dəqiqə!" deyildi. Amma bu "bir dəqiqə" gec oldu. Çünkü Fəzli qapını açmışdı. Dekanla "Mülki Müdafiə" müəlliməsi qol-boyun idilər. Fəzliyə indi ne üçün yenidən "Mülki Müdafiə"dən imtahan verəcəkləri aydın oldu. Bu bisavad, mülliəmə adını daşımağa yaramayan, nazlı-qəmzeli gənc qadın heç na yox imiş kimi əndamını yırğalaya-yırğalaya sanki acıq verirmiş kimi ağır-ağr gəlib onun yanından ötdü. Qadının üzündə aşkar bir əda vardi. Sanki Fəzliyə - "indı gördün mən kimin adamıymış" deyirdi.

Fəzli keçən həftə dərs zamanı yaxşı oxuyan tələbələrdən birini azacıq gecikdiyinə görə təhqir edən, ağızının danışığını bilməyən bu gənc, özündən razı qadınla sözleşmişdi. O zaman qadın - "özünə çox da güvenmə! Səni peşman edəcəyəm! Hələ kiminlə danışığını bilmirsən", - demişdi. Hər şey aydın idi. Qadın mülliəmə adı ilə universitetə gətirilmiş hansı yollasa diplom almış məşuqə idi. Ali tədris ocağında tədris yeri-

şıqli vücudu, albalı dodaqları həyəcandan titrəyən Xatirəni gördü. Qızın ağı bənizi bir az da ağarmışdı. Gözlerini Fəzliyə dikib mələl-mələl baxırdı. Onun bu halından Fəzli çox narahat oldu. Çünkü Xatirə narahat olanda səhhəti pisləşirdi...

Onlar bir il idı ki bir-birini dəlincəsinə sevirdilər. Əvvəl Xatirə Fəzlidən (o, ümumiyyətə bütün oğlanlardan qaćırdı) qaćır, onun məhəbbətinə biganə yanaşındı. Fəzli iki ilə yaxın onun hər hərəkətini güzli və aşkar qarabaqara izləmişdi. Qızın könül verdiyi bir kimsənin olmadığından əmin olduqdan sonra ona məhəbbəti daha da artmışdı. Əzəldən Fəzlini niyyəti saf idı. Əslində Xatirə de elə ilk görüşdən onu bəyənmışdı. Ucaboy, qədd-qamətlə, zövqle geyinən, yaxşı oxuyan, savadlı, səlis nitq qabiliyəti ilə demek olar ki, hər kəsden seçilən, gənciyinən ən gözəl çağları ona yasaşan, qızların sevimli olan Fəzli qızın ürəyini çıxdan ovsunlamışdı. Amma Xatirə onu xəyal qırıqlığına uğratmaq, könül dağı ilə imtahan etmək istəmirdi. İnsanlar üzdən bəzən xoşbəxt, məsum, dərdsiz-qəmzələr qızınlardır. Ailələr qızınlardır. Hər kəs onların saf məhəbbətlərini biliir. Beləcə, onların film kimi rəngərəng sevgi dolu, qayıq dulu gülənləri başlıdı. Xatirə Fəzlinin yanında olanda özünü çox xoşbəxt hiss edirdi. Təkkidə isəg

di, amma Xatirə hər şəyə rəğmən təhsildən qalmadı. Xəstəlikdən sonrakı yorğunluq, süstlük, dili qatlanan danışığının qorxusunu belə onu peşə və təhsil sevgisindən ayrı sala bilmədi. İndi onun şəfaya, mərhəmətə, diqqətə möhtac xəstə ürəyinə sevda odu da düşmüdü və o, bu adamı yandıran, haldan-hala salan, gah güldürən, gah ağladan, acıları, iztirabı belə şirin olan bir oda qalanmışdı. Xatirə həyatında heç kəsi sevməmişdi(onun belə macaralara vaxtı da olmamışdı), amma indi Xatirə bütün varlılığıla sevirdi, lakin bu sevgini diliñən getirə, bu sevgini birzə verə bilmirdi. Bacarıqlıca özünü laqeyd göstərməyə çalışırdı. O, canından artıq sevdiyi Fəzliyə müsibət yaşatmaq istəmirdi, amma həqiqi sevgi qarşılaşınmaz bir hissdir. Nə qədər bu xovlaşan da mütələq üzə çıxacaq. O, Fəzliyə aralarında sevgi münasibətlərinin imkansızlığını daşışa da təkkidə bu hissən, qəlinde cürcən sevgi tamlarından olduqca məmənun idi. Artıq onu görməyənde, səsini eşitməyənde olduqca narahat olurdu. Xatirə könlü qapısını qəfil döyən sevgiye yenilmişdi. Fəzlinin inadkarlığı, hissələrinin saf olması onu təsliim bayraqa qaldırmağa vadardı. Artıq hər kəs onların saf məhəbbətlərini biliir. Beləcə, onların film kimi rəngərəng sevgi dolu, qayıq dulu gülənləri başlıdı. Xatirə Fəzlinin yanındakı özünü çox xoşbəxt hiss edirdi. Təkkidə isəg

Azca yubanmışdı. Xatirə üçün təzə-tər qızılıq buketi sıfırı etmişdi. Çünkü bu gün onun Xatirəsi de diplom müdafiəsində idi. O qədər gözəl xəyallar qurmuşdular ki! Ürəyi ucunurdu. Həm sevincli idi, həm de ürəyinə təlaş dolmuşdu. Nədənsə tez Xatirəni görmək istəyirdi və bu həyəcanlı, təlaşlı istək